

## Maliyyə və iqtisadiyyat ixtisası üzrə test tapşırıqları

1. Dövlət xəzinədarlıq agentliyi agent bankı hansı orqanın müəyyənləşdirməsi əsasında seçir?

- A) Maliyyə Nazirliyi
- B) Mərkəzi Bank
- C) Vergilər Nazirliyi
- D) Nazirlər Kabinetinin qərarı ilə
- E) Dövlət Sosial Müdafiə Narirliyinin qərarı ilə

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

2. Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin maliyyə əməliyyatlarını həyata keçirmək üçün Mərkəzi Bankda açdığı hesab necə adlanır?

- A) Xəzinədarlığın depzit hesabı
- B) Xəzinədarlığın cari hesabı
- C) Xəzinədarlığın tranzit hesabı
- D) Xəzinədarlığın Agent Bank hesabı
- E) Vahid xəzinədarlıq hesabı

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

3. Xəzinədarlıq sisteminin II mərhələsinə görə büdcə vəsaitlərinin uçotunu aparmaq məqsədilə hansı sənəd açılmalıdır?

- A) Xəzinədarlığın uçotu kitabları
- B) Xəzinədarlığın baş kitabları
- C) Xəzinədarlıq hesab kitabları

D) Xəzinədarlığın gəlirlər kitabları

E) Xəzinədarlığın xərclər kitabları

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

4. Maliyyə hesabatının beynəlxalq standartına görə aşağıdakılardan hansılar gəlirin yaranma mənbəyinə aid deyil?

A) Malların satışı

B) Xidmətlərin göstərilməsi

C) Şirkətin faiz gətirən aktivlərinin istifadə edilməsi

D) Səhmdarlara dividendlərin ödənilməsi

E) Şirkətin dividend gətirən aktivlərindən istifadə etməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

5. Aşağıdakılardan hansılar gəlirə aiddir?

A) Məzənnə dəyişikliyindən yaranmış müsbət fərq

B) Əlavə dəyər vergisinin, aksizlərin, satışdan verginin, ixrac rüsumu və digər analoji məcburi ödənişlərin məbləği

C) Beh, girov məbləğləri

D) Məhsulun, əmtənin, işin, xidmətin qabaqcadan ödənilməsi qaydasında alınmış məbləğ

E) Məhsulun, əmtənin, işin, xidmətin ödənilməsi hesabına avans

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

6. Əməliyyat xərcləri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

A) İxtiraya patentlər, sənaye nümunələri və digər intellektual mülkiyyət növlərindən irəli gələn hüququn haqqının ödənilməsi ilə əlaqədar xərclər

B) Əsas fondların amortizasiyası

C) Başqa müəssisələrin nizamnamə kapitalında iştirak ilə əlaqədar xərclər

D) Kredit təşkilatları tərəfindən göstərilən xidmətlərin ödənilməsi ilə əlaqədar xərclər

E) Müəssisənin, onlara verilmiş pul vəsaitlərindən istifadəyə görə ödədikləri faizlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

7. Aşağıdakılardan hansı valyuta kurs sistemində aiddir?

A) Dönərli valyuta kurs sistemi

B) Qızıl kurs standartları sistemi

C) Üzən kurs sistemi

D) Tam dönərli valyuta kurs sistemi

E) Likvid kurs sistemi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Z.Fərrux, V.Zeynalov. Maliyyə pul tədavülü kredit. Bakı, 2007

8. Riskin idarə olunması dedikdə aşağıdakılardan hansı nəzərdə tutulmur?

A) Riski sığortalama

B) Heçrləmə

C) Riskin limitləməsi

D) Riskin müəyyən edilməsi

E) Diversifikasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

9. Kassaya daxil olan pul vəsaitləri aşağıdakı hansı sənədlə rəsmiləşdirilir?

- A) Kassa məxaric orderi
- B) Kassa baş kitabı
- C) Kassa çeki
- D) Üzərində müəssisənin möhürü olan xüsusi sənədlə
- E) Kassa mədaxil orderi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov. Mühasibat uçotu və mühasibat tapşırıqları. Bakı, 2014

10. Xəzinədarlığın ikinci mərhələsində aşağıdakılardan hansı işlər görülmür?

- A) Manat, qəpiklə mövcud olan bütün büdcə və büdcədən kənar bank hesabları bağlanılır
- B) Hər bir rayonda Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil blanklarda Xəzinədarlığın Tranzit Hesabları açılır
- C) Filiallar Agent-Bank adlanaraq Mərkəzi Bankın əməliyyatlarını həyata keçirirlər
- D) Filiallar Agent-Bank adlanaraq Yerli Xəzinədarlıq Orqanlarının əməliyyatlarını həyata keçirirlər
- E) Mərkəzi Bankda Xəzinədarlığın Vahid Hesabı açılır və bu hesab Xəzinədarlığın Cari hesabı adlanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

11. Aşağıdakılardan hansı bənd zona xəzinədarlıq orqanının gördüyü işə aiddir?

- A) Zona xəzinədarlıq orqanları yalnız icmal hesabatların tərtib edilməsi ilə məşğul olurlar
- B) Zona xəzinədarlıq orqanları yalnız yerli xəzinədarlıq orqanlarının icra etdiyi əməliyyatları icra edirlər
- C) Zona xəzinədarlıq orqanları yalnız Mərkəzi Bankın tələblərini yerinə yetirirlər

D) Zona Xəzinədarlıq Orqanları həm Yerli xəzinədarlıq orqanı kimi öz əməliyyatlarını icra edirlər, həm də həmin ərazidə yerləşən yerli xəzinədarlıq orqanlarının işlərini əlaqələndirərək zona üzrə icmal hesabatları tərtib edirlər

E) Zona xəzinədarlıq orqanları Dövlət Xəzinədarlıq Agentliyinə yalnız rüblük hesabat təqdim edirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

12. Aşağıdakılardan hansı Dövlət Xəzinədarlıq Agentliyinin gözləməli olduğu qaydalara aid deyil?

A) Bank qaydaları və maliyyələşmə mexanizmi

B) Xəzinədarlığın hesab kitabları və icmal hesabatlar

C) İllik hesabat forması, hesabatın təqdim edilmə qrafiki, üzləşdirmə proseduraları, uçotda buraxılan səhvlərin təshih edilməsi

D) İlin sonunda XHK-larda qalıqların uçotu qaydaları

E) Əmək haqqının vaxtında ödənilməsinə nəzarət qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

13. İnflyasiya dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

A) Dövriyyədəki pul kütləsinin çoxalması

B) Əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsi

C) Müəssisələrdə istehsal həcmının artması

D) Vergilərin artması

E) Ümumi daxili məhsulun həcmının yüksəlməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: D.Bağirov, M.Həsənlı. Maliyyə. Bakı, 2011

14. Aşağıda qeyd edilmiş variantlardan biri xəzinədəki pul kütləsini inflyasiyadan sığortalamaq üçün görülən tədbirlərə aid deyil.

- A) Müəyyən edilmiş normadan artıq pul kütləsini xəzinədə saxlamamaq
- B) Yığılmış pul kütləsini banklarda yerləşdirmək
- C) Pul kütləsini dəmir seyflərdə saxlamaq
- D) Pul kütləsini investisiyaya yönəltmək
- E) Pul kütləsini müxtəlif etibarlı valyutada saxlamaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: D.Bağirov, M.Həsənli. Maliyyə. Bakı, 2011

15. Aşağıdakı inflyasiya növlərindən biri xəzinədə pul vəsaitlərinin artmasına müsbət təsir edə bilər?

- A) Çaparaq inflyasiya
- B) Tələb inlyasiyası
- C) Təklif inflyasiyası
- D) Sürünən inflyasiya
- E) Açıq inflyasiya

Testin çətinlik dərəcəsi: asan

İstinad: D.Bağirov, M.Həsənli. Maliyyə. Bakı, 2011

16. Xəzinədarlıqda pul vəsaitlərinin xaric olması hansı sənədlə rəsmiləşdirilir?

- A) Kassa mədaxil orderi
- B) Xəzinədarlığın baş kitabı
- C) Mühasibat uçotunun baş kitabı
- D) Ambar şəhadətnaməsi
- E) Kassa məxaric orderi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov. Mühəsibat uçotu və mühəsibat tapşırıqları. Bakı, 2014

17. Yerli xəzinədarlıq orqanları bank hesablarının son qalıqlarını hansı sənəddə işləməlidirlər?

- A) Mühəsibat sənədlərində
- B) Xüsusi sənədlərdə
- C) Xəzinədarlığın ödəniş sənədində
- D) Maliyyə Nazirliyi tərəfindən müəyyən edilmiş müvəkkil blanklarda
- E) Xəzinədarlıq Hesab Kitabında

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

18. Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları hansı hesabda aparılır?

- A) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları Mərkəzi Bankın əməliyyat idarəsində açılmış vahid xəzinə hesabı adlanan xəzinədarlığın cari hesabında aparılır
- B) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları kommərsiya banklarında açılmış cari hesabında aparılır
- C) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları Mərkəzi Bankın Əməliyyat İdarəsində açılmış vahid xəzinə hesabı adlanan xəzinədarlığın müxbir hesabında aparılır
- D) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları daxili hesabda aparılır
- E) Dövlət Xəzinədarlıq Agentliyinin əməliyyatları bank olmayan kredit təşkilatlarının cari hesabında aparılır

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

19. Yerli xəzinədarlıq orqanı agent bankda hansı hesabı açmalıdır?

- A) Xəzinədarlığın Müxbir Hesabı

- B) Xəzinədarlığın Tranzit Hesabı
- C) Xəzinədarlığın Cari Hesabı
- D) Xəzinədarlığın Depozit Hesabı
- E) Xəzinədarlığın Valyuta Hesabı

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

20. Agent Bank Xəzinədarlığın Tranzit Hesabından nağd vəsaitin silinməsi üçün yerli xəzinədarlıq orqanına hansı sənədi təqdim edir?

- A) Kassa Mədaxil orderi
- B) Kassa Məxaric orderi
- C) Standart çek kitabçası
- D) Ödəniş tapşırığı
- E) Ödəmə tələbnaməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

21. Xəzinədarlığın tranzit hesabından nağdsız əməliyyatlar zamanı vəsaitin silinməsi üçün, vəsaitin digər bank hesabına köçürülməsi zamanı yerli xəzinədarlıq orqanı hansı sənəddən istifadə edir?

- A) Standart çek kitabçasından
- B) Standart Ödəmə tələbnaməsindən
- C) Kassa mədaxil orderindən
- D) Standart formada ödəmə tapşırığından
- E) Kassa məxaric orderindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

22. Xəzinə əməliyyatları əsassız olaraq agent bank tərəfindən dayandırılırsa hansı tədbirlər görülür?

- A) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Maliyyə Nazirinə məlumat verir və nazirlik tərəfindən tədbir görülməsinə nail olur
- B) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Mərkəzi Banka məlumat verir və məsələ ilə bağlı tədbirlər görülməsinə nail olur
- C) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Nazirlər Kabinetinə məlumat verir və məsələ ilə bağlı tədbirlər görülməsinə nail olur
- D) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Dövlət Xəzinədarlığı Agentliyinə məlumat verir. Dövlət Xəzinədarlıq Agentliyi Maliyyə Nazirliyinin iştirakı ilə bu cür halları araşdırır və tədbir görülməsinə nail olur
- E) Yerli Xəzinədarlıq Orqanı rəhbəri bu cür halların hər biri haqqında Dövlət Xəzinədarlığı Agentliyinə məlumat verir. Dövlət Xəzinədarlıq Agentliyi Mərkəzi Bankın iştirakı ilə bu cür halları araşdırır və tədbir görülməsinə nail olur

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

23. Əgər agent bank xəzinədarlığın tranzit hesabından vəsaiti qeyri-qanuni silərsə hansı tədbirlər görülür?

- A) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilmir və xəzinədarlığın tranzit hesabı ilə xəzinədarlığın cari hesabı arasında aparılan hesablaşmaya daxil edilmir
- B) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilir və xəzinədarlığın tranzit hesabı ilə xəzinədarlığın cari hesabı arasında aparılan hesablaşmaya daxil edilir
- C) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilir lakin xəzinədarlığın tranzit hesabı ilə xəzinədarlığın cari hesabı arasında aparılan hesablaşmaya daxil edilmir
- D) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci yerli xəzinədarlıq orqanı tərəfindən qəbul edilir və mərkəzi bankdakı hesabda bərpa edilir
- E) Agent Bank bu qayda pozuntusu nəticəsində yaranmış xərci xəzinədarlığın tranzit hesabında bərpa edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

24. Yerli xəzinədarlıq orqanına aid olmayan əməliyyatları, Dövlət Xəzinədarlıq Agentliyi hansı hesabda həyata keçirir?

A) Dövlət Xəzinədarlıq Agentliyi, özünün kommertiya bankındakı xəzinədarlığın cari hesabı vasitəsilə həyata keçirir

B) Dövlət Xəzinədarlıq Agentliyi, özünün Mərkəzi Bankdakı Xəzinədarlığın Cari Hesabı vasitəsilə həyata keçirir

C) Dövlət Xəzinədarlıq Agentliyi, özünün kommertiya bankındakı müxbir hesabı vasitəsilə həyata keçirir

D) Dövlət Xəzinədarlıq Agentliyi özünün kommertiya bankındakı valyuta hesabı vasitəsilə həyata keçirir

E) Dövlət Xəzinədarlıq Agentliyi özünün Mərkəzi cari hesabı vasitəsilə həyata keçirir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

25. Agent bank yerli xəzinədarlıq orqanına günün sonunda hansı hesabatı təqdim etməlidir?

A) Gəlirlər Haqqında hesabatı

B) Gün ərzində baş vermiş bütün əməliyyatları yazılı şəkildə təqdim edir

C) Gəlirlər (kredit qrafası) və xərclər (debet qrafası) əməliyyatları üzrə bank çıxarışlarını təqdim edir

D) Xərclər haqqında hesabatı

E) Kassa məxaric və kassa mədaxil orderlərini baş kitaba tikilmiş vəziyyətdə təqdim edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

26. Mühasibat uçotu sənədi dedikdə aşağıdakılardan hansılar nəzərdə tutulur?

A) Hesab faktura sənədi

B) Yol verilmiş qayda pozuntularını aradan qaldırmaq üçün göndərilən bildirişlər

C) Ödəniş çekləri

D) İlkin uçot sənədləri, mühasibat uçotu registrləri, maliyyə hesabatları, habelə uçotun formalaşdırılması üçün tərtib edilən sənədlər

E) Ödəmə tələbnamələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

27. Dövlət Xəzinədarlıq Agentliyinin daxil olmuş müraciət və sənədləri yoxlama şərtlərindən biri səhv verilib...

A) Daxil olmuş sənədlərin daxil olma mənbəyinin doğruluğunu

B) Maliyyələşmənin zəruriliyini təsdiq edən sənədlər də daxil olmaqla təsdiq olunmuş bütün sənədlərin düzgün tərtib edilməsini

C) Bölüşdürücü nazirliyin tələb etdiyi məbləğin illik və rüblük smeta həddində olmasını

D) Bölüşdürücü nazirliyin tələb etdiyi məbləğin, hər bir Respublika Büdcə Təşkilatı və ya bütövlükdə bölüşdürücü nazirlik üçün iqtisadi təsnifatın xərc maddələri üzrə nəzərdə tutulmasını

E) Bölüşdürücü nazirliyin tələb etdiyi məbləğin, hər bir Respublika Büdcə Təşkilatı və ya bütövlükdə bölüşdürücü nazirlik üçün funksional təsnifatın xərc maddələri üzrə nəzərdə tutulmasını

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

28. Maliyyələşmə tələbi ilə göndərilmiş sənədlərdə hər hansı uyğunsuzluq aşkar olunarsa hansı tədbir görülməlidir?

A) Uyğunsuzluğun aradan qaldırılması şərti ilə maliyyələşmə prosesinə başlanılır

B) Maliyyələşmə tələbi təxirə salınır

C) Sənədlərdə tələb olunan məbləğin yarı hissəsi ödənilməklə maliyyələşmə aparılır

D) Tələb bir daha qəbul edilməmək şəti ilə rədd edilir

E) Yol verilmiş yalnızlıqla bağlı cərimə ödənildikdən sonra maliyyələşmə həyata keçirilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

29. Maliyyələşmənin aparılması üçün yerli xəzinədarlıq orqanlarına hansı sənəd hazırlanıb göndərilməlidir?

- A) Məbləğin ödənilməsi üçün bildiriş
- B) Ödəniş tapşırığı
- C) Xəzinəarası köçürmə sərəncamı
- D) Maliyyələşmə məbləğini özündə əks etdirən çek
- E) Ödəmə tələbnaməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

30. Sərəncamda göstərilən məbləğin köçürülməsi hansı qaydada uçota alınır?

- A) Sərəncamda göstərilən məbləğ xəzinədarlığın hesab Kitabından çıxarılaraq qeydiyyatı aparılmalıdır
- B) Sərəncamda göstərilən məbləğ nazirliyin struktur vahidinin yerləşdiyi rayonun müvafiq köçürmə xəzinədarlıq hesabı kitabında qeydə alınmalıdır
- C) Sərəncamda göstərilən məbləğ yerli xəzinədarlıq orqanının müvafiq sənədlərində qeydə alınmalıdır
- D) Xəzinədarlığın hesab Kitabından çıxarılmalı və Bölüşdürücü Nazirliyin struktur vahidinin yerləşdiyi rayonun Köçürmə Xəzinədarlıq Hesabı Kitabında qeydə alınmalıdır
- E) Sərəncamda göstərilən məbləğ Mərkəzi Bankın müvafiq sənədlərində qeydiyyata alınmalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

31. Yerli b dc l rin maliyy l şdirilm si aŗađıdakılardan hansı b ndd  d zg n g st rilmiŗdir?

A) V saitin ayrılması  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m xaric c dv ll ri formasında M rk zi Bank t r find n hazırlanır

B) V saitin ayrılması  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m daxil c dv ll ri formasında Maliyy  Nazirliyi t r find n hazırlanır

C) Maliyy l şm   c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m xaric c dv ll ri formasında yerli x zin darlıq orqanı t r find n hazırlanır

D) V saitin ayrılması  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m daxil c dv ll ri formasında B dc  T şkilatı t r find n hazırlanır

E) Maliyy l şm   c n  c n t l bnam  h r bir x rc madd si  zr  g st rilm kl  m xaric c dv ll ri formasında B dc  T şkilatı t r find n hazırlanır

Testin  t nlik d r c si: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

32. Aŗađıdakılardan hansı x zin darlıđın hesab kitabı deyil?

A)  d nilmiŗ x rc l r

B)  z ll şdirm d n daxilolmalar

C) Qrantlar-alınma: nađd qaydada alınmış humanitar yardımlar

D) Faizl r  g r  daxilolmalar

E) Xarici borc-daxilolmalar

Testin  t nlik d r c si:  t n

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

33. "G lirl r" X zin darlıđın Hesab Kitabında hansı rekvizit g st rilmir?

A) Bank  ıxarışına  sas n g lirin tarixi

B) G lirin m nb yi

C) S n din v  ya depozit vasit sinin adı, n mr si v  tarixi

D) Bütün rəqəmləri göstərməklə təsnifatın adı və nömrəsi

E) Gəlir sənədində göstərilən hər bir məbləğ

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

34. Dövlət Xəzinədarlıq Agentliyi üçün aşağıdakılardan hansı xərc Xəzinədarlıq Hesab Kitabı deyil?

A) Xəzinədarlıq vekselləri-əsas məbləğlərin ödənilməsi

B) Mərkəzi Bankın ssudaları-əsas məbləğlərin ödənilməsi

C) Qrantlar-alınma: nağd qaydada alınmış humanitar yardımlar

D) Xarici borc - əsas məbləğlərin ödənilməsi

E) İstiqrazlar-əsas məbləğlərin ödənilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

35. Aşağıdakılardan hansı aylıq hesabatların forması deyil?

A) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Respublika büdcəsinin icrasına dair aylıq hesabat forması

B) Yerli Xəzinədarlıq Orqanı tərəfindən yerli büdcənin icrasına dair aylıq hesabat forması

C) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən Respublika büdcəsinin icrasına dair aylıq hesabat forması

D) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Mərkəzi Bank üçün hazırlanan aylıq hesabat forması

E) Yerli Xəzinədarlıq Orqanı tərəfindən Respublika və yerli xüsusi vəsaitlərin icrasına dair aylıq hesabat forması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

36. Aşağıdakılardan hansı Yerli Xəzinədarlıq orqanlarının hesab kitabının bağlanması prosesinə aid deyil?

- A) Üzləşdirmə əməliyyatlarının aparılması
- B) İstifadə edilməyən vəsaitlərin resurs sahiblərinə köçürülməsi
- C) Texniki xəzinə hesab kitablarının üzləşdirilmiş qalıqlarının yeni açılan xəzinədarlıq hesab kitabına köçürülməsi
- D) İlin sonuna son qalıqların xəzinədarlığın hesab kitablarında ilkin qalıqları kimi qəbul edilməsi
- E) Yerli xəzinədarlıq orqanına təhvil verilməsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

37. Aşağıda qeyd edilmiş variantlardan hansı risklərin aşağı salınması yolu deyil?

- A) Riskə nəzarət etmək
- B) Riskdən qaçmaq
- C) Riski ləğv etmək
- D) Riski dissirasiya
- E) Riski kompensasiya etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

38. Təcrübi baxımdan riskləri layiqincə idarə etmək istəyən hər bir şəxsin əməl etməməli olduğu qaydalardan biri səhv verilib.

- A) Sərəncamda olan pul vəsaitindən artıq risk etmək olmaz
- B) Riski nəzərə alma
- C) Riskin nəticələri haqqında fikirləşmək lazımdır
- D) Heç vaxt düşünmə ki, bu yeganə yoldur, başqaları da ola bilər

E) Azdan ötrü çox ilə risk etməzlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

39. Aşağıdakılardan hansı riskin diversifikasiyasını düzgün izah edir?

A) Investisiyalaşdırılan vəsaitlərin riskinin həcmünün müəyyən edilməsi prosesidir

B) Investisiyalaşdırılan vəsaitlərin riskinin nəzarətdə saxlanması üsuludur

C) Investisiyalaşdırılan vəsaitlərin bir neçə obyektləri arasında bölgüsü prosesidir

D) Kassa olan pul vəsaitinin riskdən fiziki qorunması üsuludur

E) Riskin vençur üsulu ilə azaldılması üsuludur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

40. Kredit riski dedikdə nə nəzərdə tutulur?

A) Kredit müqaviləsinin şərtlərinə və müddətinə uyğun olaraq, kredit üzrə əsas borc və faizlərin borcu alan tərəfindən vaxtında qaytarılmaması ehtimalını göstərir

B) Əmanətçilərin öz əmanətlərini kredit təşkilatlarından vaxtından əvvəl götürməsi ilə bağlıdır

C) Borc və ödəniş sənədlərini əvvəlki sahiblərinə qaytarmaq hüququ olmayan idxalçının borc öhdəliklərinin ödənilməsinə görə kredit müəssisələrinin riskidir

D) Kredit müəssisəsinin balansına əsasən faiz normalarının artıb-azalması ilə bağlı olan pul bazarında meydana çıxan dəyişikliklərlə əlaqədar riskdir

E) Pul vəsaitlərinin gözlənilən həcmdə daxil olmasına mübadilə məzənnəsinin dəyişməsinin bilavasitə təsiri nəticəsində zərərlərin yaranması riski

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

41. Aşağıdakılardan hansı son qalıqların yeni ildə ilkin qalıq kimi qəbul edildiyi xəzinədarlığın hesab kitabı növlərinə aid deyil?

- A) Respublika Büdcədənənar Xüsusi Vəsaitlər
- B) Mərkəzi Bankın xüsusi vəsaitləri
- C) Yerli Büdcədənənar Xüsusi Vəsaitlər
- D) Köçürülmüş və Üzləşdirilmiş Qalıqlar
- E) Maliyyə Nazirliyinin Ümumi Resursları və Respublika Məqsədli Vəsaitlər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

42. Xəzinədarlıqların işində əsas prinsip aşağıdakılardan hansıdır?

- A) Uçota yalnız həmin ildə icra edilmiş gəlirlər daxil edilir
- B) Uçota yalnız həmin ildə icra edilmiş xərclər daxil edilir
- C) Uçota yalnız həmin ildə icra edilmiş xərclər və gəlirlər daxil edilir
- D) Uçota yalnız bir il öncə icra edilmiş xərclər və gəlirlər daxil edilir
- E) Uçota yalnız son kvartalda icra edilmiş xərclər və gəlirlər daxil edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

43. Xərclərin və gəlirlərin uçotu bir başa əməliyyatlar üzrə hansı sənədlərdə əks etdirilir?

- A) Mərkəzi Bank tərəfindən yerli xəzinədarlıq orqanlarına təqdim edilmiş uçot sənədlərində
- B) Mərkəzi Bank tərəfindən Agent Banklara təqdim edilmiş kassa mədaxil və kassa məxaric orderlərində
- C) Maliyyə Nazirliyi tərəfindən Agent banklara təqdim edilmiş kassa mədaxil və kassa məxaric orderlərində
- D) Mərkəzi Bank tərəfindən Mərkəzi Xəzinədarlığa təqdim edilən bank çıxarışlarında

E) Maliyyə Nazirliyi tərəfindən yerli xəzinədarlıq orqanlarına təqdim edilmiş uçot sənədlərində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

44. 31 dekabr tarixindən sonra həyata keçirilən əməliyyatlar hansı ilin hesabatına daxil edilir?

A) Həmin ilin

B) Həmin ilin son rübünün

C) Cari ilin ikinci rübünün

D) Cari ilin üçüncü rübünün

E) Növbəti ilin

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

45. Bütçə və bütçədənkənar vəsaitlər üzrə gəlirlər aylıq hesabatlarda iqtisadi təsnifatın hansı səviyyələri üzrə göstərilir?

A) Bölmə, köməkçi bölmə və paraqraf

B) Başlıq, birinci bölmə

C) Əsas hissə, paraqraf

D) Birinci hissə, ikinci hissə və üçüncü hissə

E) Bölmə, köməkçi bölmə və son bölmə

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

46. Bütçə və bütçədənkənar vəsaitlər üzrə xərclər və ssudalar hansı təsnifatlar üzrə göstərilir?

- A) Sosial və qrafik təsnifatlar üzrə
- B) İqtisadi və funksional təsnifatlar üzrə
- C) İqtisadi və riyazi təsnifatlar üzrə
- D) Sosial və riyazi təsnifatlar üzrə
- E) Riyazi və funksional təsnifatlar üzrə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

47. Aşağıdakılardan hansı büdcələr arasında köçürmələrə aid deyil?

- A) Yerli büdcələrə və ya digər səviyyəli büdcələrə cari köçürmələr
- B) Daxili ehtiyatların digər səviyyəli büdcələrə köçürülməsi
- C) Dövlət büdcəsinə olan borcun köçürülməsi
- D) Müxtəlif səviyyəli büdcələrə ssudaların köçürülməsi
- E) Ssudaların verilməsi və ödənilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

48. Baş Kitabın icmal hesabat balansının hazırlanmasında hansı əlavədən istifadə olunmur?

- A) Yerli xəzinədarlıq orqanı tərəfindən S-1 sayılı əlavəyə əsasən
- B) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən onun birbaşa əməliyyatları üçün S-2 sayılı əlavəyə əsasən
- C) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən nağd hesablaşmalar üçün S-3 sayılı Əlavəyə əsasən hazırlanır
- D) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən S-5 sayılı əlavəyə əsasən
- E) Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən S-4 sayılı Əlavəyə əsasən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

49. Aşağıdakılardan hansı aylıq hesabatların formasına aid deyil?

- A) MA-1 əlavəsinə uyğun hazırlanan hesabat forması
- B) MA-2 əlavəsinə uyğun hazırlanan hesabat forması
- C) MA-3 əlavəsinə uyğun hazırlanan hesabat forması
- D) MA-4 əlavəsinə uyğun hazırlanan hesabat forması
- E) MA-5 əlavəsinə uyğun hazırlanan hesabat forması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

50. Yerli xəzinədarlıq orqanları hesabatları hansı orqana təqdim edirlər?

- A) Zona xəzinədarlıq orqanına təqdim edirlər
- B) Yerli xəzinədarlıq agentliyinə təqdim edirlər
- C) Mərkəzəi Banka təqdim edirlər
- D) Dövlət xəzinədarlıq agentliyinə təqdim edirlər
- E) Agent Banka təqdim edirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

51. Riskdən qaçmaq üsulundan istifadə edən mütəxəssislər aşağıdakı addımlardan hansını atırlar?

- A) Etibarsız tərəfdaşlardan imtina etmək
- B) Riski gözə almaq
- C) Təminat axtarmaq
- D) Təsərrüfat risklərini sığorta etmək

E) Riskli layihələrdən qaçmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: F.Abdullayev. Maliyyə menecmentinin əsasları. Bakı, 2011

52. Xəzinədarlığın Hesab Kitabları hansı sərəncamları əhatə edir?

A) Maliyyə Nazirliyinin çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və agent banklarla xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir

B) Mərkəzi Bankın çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və zona xəzinədarlıq orqanları ilə xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir

C) Mərkəzi Bankın çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və agent banklarla xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir

D) Dövlət Xəzinədarlıq Agentliyinin çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və agent banklarla xəzinədarlıq arasında tətbiq olunan sərəncamları əhatə edir

E) Maliyyə Nazirliyinin çıxarışına uyğun olaraq xəzinədarlığın cari hesabında əks etdirilən və yerli xəzinədarlıq orqanı ilə dövlət xəzinədarlıq agentliyi arasında tətbiq olunan sərəncamları əhatə edir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

53. Riski ləğv etmək üçün aşağıdakı üsullardan hansı tətbiq edilir?

A) Etibarsız tərəfdaşlardan imtina etmək

B) Vençur müəssisələrin yaradılması

C) Təsərrüfat risklərini sığorta etmək

D) Riski seyrəltmək

E) İntestisiyanı şaxələndirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

54. Zona xəzinədarlıq orqanları zona üzrə ümumiləşdirilmiş icmal hesabatları hansı orqana təqdim edirlər

- A) Maliyyə Nazirliyinə təqdim edirlər
- B) Yerli xəzinədarlıq orqanına təqdim edirlər
- C) Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edirlər
- D) Mərkəzi Banka təqdim edirlər
- E) Agent banka təqdim edirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında Xəzinədarlıq Sisteminin Tətbiqi Qaydaları

55. "Riski kompensasiya etmək" üsulunda aşağıda qeyd edilmiş hansı metod istifadə edilmir?

- A) Investisiyanı şaxələndirmək
- B) Sosial-iqtisadi və hüquqi-normativ mühitin monitorinqi
- C) Ehtiyat sistemlərinin yaradılması
- D) Fəaliyyətin strateji planlaşdırılması
- E) Xarici şəraitin və fəaliyyətin planlaşdırılması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

56. Aşağıdakılardan hansı maliyyə hesabatının istifadəçisi deyil?

- A) Sosial sferanın fəaliyyət üzvləri
- B) Potensial səhmdarları konvertasiya olunan qiymətli kağızlara, opsiyonalara yaxud varrantlara sahib olan investitorlar
- C) Kreditorlar və borcverənlər
- D) Maliyyə analitikləri
- E) Mal formasında kredit verən malsatanlar və təşkilatlar

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

57. Aşağıdakılardan biri faydalı maliyyə informasoyasına aid deyil.

- A) Əhəmiyyətlik
- B) Qeyri-kommunikasiyalılıq
- C) Dürüslük
- D) Tamlıq
- E) Obyektivlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

58. Aşağıdakılardan hansı maliyyə hesabatı verən təşkilatın hesabat prinsiplərinə aid deyil?

- A) Təsərrüfat müstəqilliyi
- B) Konservatizm
- C) Gəlirlərin və məsrəflərin uyğunlaşmaması
- D) İkitərəflilik
- E) Fasiləsizlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

59. Aşağıdakılardan hansı maliyyə planlaşdırılması vasitəsilə vəzifələr həyata keçirilmir?

- A) Pul fondlarının yaradılması mənbələrinin müəyyənləşdirilməsi
- B) Maliyyə ehtiyatlarının istifadə olunma istiqamətləri
- C) Maliyyə nəzarətinin həyata keçirilməsi
- D) Şöbələr arası kommunikasiya
- E) Gəlir və xərclərin balanslaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

60. Aşağıdakılardan hansı maliyyənin funksiyasına aid deyil?

- A) Tənzimləmə
- B) Bölgü
- C) Nəzarət
- D) Stimullaşdırıcı
- E) Rəqabət

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

61. Aşağıdakılardan hansı maliyyə ehtiyatlarının tərkibinə daxil deyil?

- A) Əsas vəsaitlər
- B) Mənfəət
- C) Amortizasiya ayırmaları
- D) Xarici iqtisadi əlaqələrdən gəlirlər
- E) Sosial sığorta vəsaiti

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

62. Aşağıdakılardan hansı maliyyə siyasətinin əsas istiqamətlərinə aid deyil?

- A) Fiskal siyasət
- B) Sosial siyasət
- C) Pul-kredit siyasəti
- D) Gömrük siyasəti

E) Valyuta və beynəlxalq maliyyə siyasəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

63. Aşağıdakılardan hansı inflyasiyanın azaldılması yoluna aid deyil?

- A) Kreditlərin istifadəsi üzərində nəzarəti gücləndirmək
- B) Monetar siyasətdən səmərəli istifadə etmək
- C) Əmək haqlarını yüksəlmək
- D) Tam əsaslandırılı bilməyən kapital qoyuluşlarının dayandırılması
- E) Gəlir gətirmə ehtimalı yüksək olan investisiyalar etmək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

64. Ödənilmiş nizamnamə kapitalı dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir
- B) Mükiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır
- C) Səhmlərin buraxılış qiymətinin nominal dəyərindən aşağı olduğu halda, bu məbləğlər arasındakı fərkdir
- D) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər tərəfindən ödənilmiş hissəsidir
- E) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

65. Aşağıdakılardan hansı kapital alətini düzgün izah edir?

- A) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir

B) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir

C) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğdir

D) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir

E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

66. Aşağıdakılardan hansı müəssisənin nizamnamə kapitalı hesab olunur?

A) Qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq qeydiyyatda alınmış təsis sənədlərində müəyyən edilmiş müəssisənin kapitalının miqdarıdır

B) Müəssisənin kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir

C) Sonrakı dövrlərdə yenidən buraxılması üçün və ya tam ləğv olunanadək müəssisə tərəfindən tutulub saxlanılan geri alınmış səhmləridir

D) Mülkiyyətçilərin (səhmdarların) öz səlahiyyətləri daxilində etdikləri köçürmələr nəticəsində kapitalda yaranan artımdır

E) Müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış kapitaldır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

67. Aşağıdakılardan hansı bölüşdürülməmiş mənfəət hesab olunur?

A) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir

B) Mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsidir

C) Müəssisədə müəyyən məqsədləri üçün saxlanılan və mülkiyyətçilər (səhmdarlar) arasında bölüşdürülməsi mümkün olmayan qazanılmış kapitalın bir hissəsidir

D) Müəssisənin nizamnamə kapitalının mülkiyyətçilər (səhmdarlar) tərəfindən ödənilmiş hissəsidir

E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərindəki qalıq payını təsdiqləyən hər-hansı müqavilədir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

68. Mühasibat balansında və kapitalda dəyişikliklər barədə hesabatda aşağıdakı komponentlərən hansı təqdim edilmir?

A) Ödənilmiş nizamnamə kapitalı

B) Emissiya gəliri

C) Geri alınmış kapital

D) Vergi güzəştləri

E) Bölüşdürülməmiş mənfəət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

69. Aşağıdakılardan hansı verdiyi nəticədən asılı olaraq riskin növləridir?

A) Bazar riski, maliyyə riski

B) Kredit riski, depozit riski

C) Spekulyativ risk, lizinq riski

D) Xalis risk, kredit riski

E) Xalis risk, spekulyativ risk

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

70. Hedc əməliyyatı aşağıdakı bəndlərdən hansında düzgün izah edilmişdir?

- A) Gələcək dövrdə əmtəələrin satışını nəzərdə tutan kontraktlar və kommersiya əməliyyatları üzrə istənilən mal-material qiymətlərinin dəyişiklikləri risklərinin sığortalanmasıdır
- B) Müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasıdır və riskdən yayınma yolunun müəyyən edilməsidir
- C) İntestisiyalaşdırılan vəsaitlərin öz aralarında bilavasitə əlaqələri olmayan müxtəlif kapital qoyuluşu obyektləri arasında bölgüsü prosesidir
- D) Riskin digər bir müəssisənin üzərinə atılmasıdır
- E) Riskin ləğv edilməsidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

71. Çek dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Kiçik ödəmələrdə üstünlük təşkil edən ödəmə üsuludur
- B) Ödənişi edən şəxsin bankından alacaq olan şəxsin hesabına pul köçürülməsi üçün verilən bir əmrdir
- C) Ödəyicinin hesabından alıcının bank hesabına avtomatik olaraq köçürülən ödəmə üsuludur
- D) Ödənişi gecikdirmiş tərəfdən ödənişi tələb etmək üçün istifadə olunan ödəniş formasıdır
- E) Mal xidmət alındıqdan sonra ödəyicinin öz bankına borcun ödənilməsi üçün verdiyi ödəniş tapşırığıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

72. Emissiya gəliri dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Müəssisənin mövcud olduğu bütün dövrlər ərzində hesabat tarixinə yığılmış gəlirlər
- B) Mülkiyyətçilər arasında böüşdürülməsi mümkün olan qazanılmış kapitalın hissəsi
- C) Buraxılmış səhmlərə görə nominal dəyərindən artıq ödənilmiş məbləğ

D) Müəssisənin səhmlərinin və digər kapital alətlərinin buraxılması üçün birbaşa və xüsusi olaraq çəkdiyi məsrəfləridir

E) Bütün öhdəliklər çıxıldıqdan sonra, müəssisənin aktivlərinin dəyəridir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

73. Aşağıdakılardan hansı internet bankçılığının mənfi xüsusiyyətidir?

A) Ödənişlər müştərinin rahatlığını təmin edir

B) İstifadəçi adı və şifrəsi qorunur

C) Ödəniş dünyanın istənilən nöqtəsində həyata keçirilə bilər

D) İnternet əlavə bir maliyyə dəyəridir

E) İstifadəçi vaxtına qənaət edir

Testin çətinlik dərəcəsi: asan

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

74. Mobil bankçılıq dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

A) Carı hesabınıza və ya üçüncü tərəf hesabına pul köçürmək kimi bankçılıq əməliyyatlarının sürətli və asan yoludur

B) Müştərilərin seçilən ticarətçi və digər şəxslərlə mobil telefon vasitəsilə ödəniş etmələrinə icazə verən əməliyyat növüdür

C) Sahibinin, kredit kartı yaradıcısının verdiyi kredit xətti ilə mal və xidmətlərin satın alınmasına imkan verən bank əməliyyatıdır

D) Pul ödəyicinin hesabından alıcının bank hesabına avtomatik olaraq köçürülməsini təmin edən bank əməliyyatıdır

E) Ümumi bank əməliyyatlarını həyata keçirmək üçün bank və mobil xidmət provayderi tərəfindən bir araya gətirilən xidmətdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

75. Aşağıdakılardan biri pulun funksiyasına aid deyil.

- A) İstehsal vasitəsidir
- B) Dəyər ölçüsüdür
- C) Tədavül vasitəsi
- D) Tədiyə vasitəsi
- E) Yığım vasitəsidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

76. Aşağıdakılardan hansı müassir dövrdə pulun növlərinə aid deyil?

- A) Metal pullar
- B) Əmtəə pullar
- C) Kağız pullar
- D) Elektron pullar
- E) Kredit pullar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

77. Aşağıdakılardan hansı çeklərin növlərinə aid deyil?

- A) Adlı çeklər
- B) Orderli çeklər
- C) Vauçer çeklər
- D) Hesablaşma çeklər
- E) Aksept olunmuş çeklər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

78. Aşağıdakılardan hansı plastik kartların əsas subyektlərinə aid deyil?

- A) Bankda hesabı olan plastik kartın sahibi
- B) Bank emitent, plastik kartı verən və müştərinin hesabını açan bank
- C) Xidmət göstərən bank, müştəriyə öz plastik kart sistemini, kartın vasitəsilə mal və xidmətləri almaq üçün təqdim edən bank
- D) Bankda hesabı olan plastik kartın müştərisi
- E) Ödəmə vasitəsi kimi plastik kartı qəbul edən servis və ya ticarət təşkilatı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

79. Limitləşdirmə dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

- A) Əmtəələrin göndərilməsini nəzərdə tutan kontraktlar istənilən mal-material qiymətlərinin əlverişsiz dəyişiklikləri risklərinin sığortalanmasıdır
- B) İnvestisiyanın idarə olunmasıdır
- C) Riskin digər bir müəssisənin üzərinə atılmasıdır
- D) Riskin ləğv olunmasıdır
- E) Müəssisənin risk xərclərinin son hədd məbləğinin müəyyən olunmasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

80. Aşağıdakılardan hansı nağd pul dövrünün artımının səbəbləri deyil?

- A) İstehsalın həcmünün artması
- B) İqtisadi böhranları
- C) Hesablaşmaların ləngiməsi
- D) Vergidən yayınmaq məqsədilə müəssisələrin banklardan kənarında nağd ödəmələri
- E) Ödəmə sistemindəki böhranları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

81. Aşağıdakılardan hansı riskin dissipasiya üsuluna aid deyil?

- A) Satış və alış yerlərinin sayını artırmaq
- B) Riski ləğv etmək
- C) İnvestisiyanı şaxələndirmək
- D) Məsuliyyəti istehsal komandaları arasında bölüşdürmək
- E) Riski vaxta görə paylaşdırmaq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

82. Aşağıdakılardan biri riski kompensasiya etmək üsulunda aid deyil?

- A) Sosial-iqtisadi və hüquqi-normativ mühitin monitorinqi
- B) Xarici şəraitin və fəaliyyətin planlaşdırılması
- C) Çox növlü fəaliyyət və təsərrüfat zonalarına keçmək
- D) Ehtiyat sistemlərinin yaradılması
- E) Fəaliyyətin strateji planlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

83. Riski idarə etmək üçün qeyd edilən varinatlardan biri səhvdir.

- A) Hər bir risk üzrə maksimum zərəri hesablamaq
- B) Riski qoyulan kapitalla müqayisə etmək
- C) Riski öz maliyyə imkanları ilə müqayisə etmək

D) Riskin nəticələrini hesablamadan riskə getmək

E) Sərəncamda olan kapitaldan artıq risk etmək

Testin çətinlik dərəcəsi: asan

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

84. Sahibkarlığın maliyyə dözümlülüyü dedikdə aşağıdakılardan hansı nəzərdə tutulur?

A) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin azalmasıdır

B) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə riskin ölçülməsidir

C) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Riskin idarə olunmasıdır

D) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin itirilməsidir

E) Sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi zamanı onun maliyyə resurslarının vəziyyəti, bölüşdürülməsi və istifadəsi, həmçinin yol verilən maliyyə riskləri zamanı kapitalın ödəmə qabiliyyətinin və kredit qabiliyyətinin qalxmasıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

85. Aşağıdakılardan hansı maliyyə risklərindən qorunmağın fiziki üsuluna aid deyil?

A) Kənardan nəzarət

B) Həyəcan siqnallarının quraşdırılması

C) Seyflərin əldə edilməsi

D) Məhsulun keyfiyyətinin yoxlanması sistemi

E) Qadağan olunmuş verilənlərə girişdən müdafiə

Testin çətinlik dərəcəsi: orta

İstinad: Brealey, Myers, Marcus McGraw-Hill. Fundamentals of corporate finance. International Edition. 2007

86. Aşağıdakılardan hansı kapitalın saxlanılması üzrə düzəlişlərə aid deyil?

A) Yenidən qiymətləndirmə ilə bağlı gəlirlər və xərclər

B) Əsas vəsaitlərin dəyəri

C) Əsas cəmiyyətin konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı yaranan məzənnə fərqləri

D) Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı gəlirlər

E) Əhəmiyyətli səhvlər və müəssisənin uçot siyasətinin dəyişdirilməsi ilə bağlı xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

87. Aşağıdakılardan hansı kapitalda dəyişikliklər haqqında hesabatda daxil edilməməlidir?

A) Hesabat dövründə xalis mənfəət və ya zərər

B) Ayrı-ayrı maddələr üzrə və ümumi məbləğ şəklində kapitalda birbaşa uçota alınmış gəlirlər və xərclər

C) Kassada olan pul vəsaitləri

D) Müvafiq Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq, keçmiş illərin bölüşdürülməmiş mənfəətinin ilin əvvəlinə olan qalıqlarına düzəlişlər kimi qeydə alınan uçot siyasətində dəyişikliklərin və əhəmiyyətli səhvlər üzrə düzəlişlərin ümumi məbləği

E) Mülkiyyətçilər tərəfindən kapitala pay qoyuluşu və mülkiyyətçilər arasında kapitalın bölüşdürülməsi üzrə əməliyyatlar

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az), (05 01 2019)/ Maliyyə Hesabatlarının Beynəlxalq Standartları

88. Yerli Xəzinədarlıq Orqanlarının fəaliyyət göstərdiyi rayonlarda respublika bölüşdürülən büdcə hesablarının- 145 və 120 N-li hesablarında qalıq məbləğləri olarsa, bu məbləğlərin fərqi harada göstərilir?

A) Büdcə təşkilatlarının baş kitablarında qeyd edilməklə həmin vəsaitlər xəzinədarlığın tranzit hesabına cəlb edilir

B) Büdcə təşkilatlarının xəzinədarlıq hesab kitablarında qeyd edilməklə həmin vəsaitlər yerli xəzinədarlıq orqanlarının hesabına cəlb edilir

C) B d c  t şkilatlarının x zin darlıq hesab kitablarında qeyd edilm kl  h min v saitl r M rk zi Bankın x zin darlıq hesabına c lb edilir

D) B d c  t şkilatlarının x zin darlıq hesab kitablarında qeyd edilm kl  h min v saitl r x zin darlığın tranzit hesabına c lb edilir

E) B d c  t şkilatlarının bař kitablarında qeyd edilm kl  h min v saitl r Maliyy  Nazirliyinin hesabına c lb edilir

Testin  etinlik d r cəsi:  etin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

89. Ařağdakılardan hansı X zin darlıq sisteminin b t vl kd  formalařdırılmasında II m rh l d  bař ver n d yiřikliy  aid deyir?

A) Manat, q pikl  m vcud olan b t n b d c  v  b d c d nk nar bank hesabları baėlanılır

B) H r bir rayonda Maliyy  Nazirliyi t r find n m  yy n edilmiř m v kkil blanklarda X zin darlığın Tranzit Hesabları a ılır

C) Rayonlardakı a ılmıř banklar Agent-Bank adlandırılır

D) M rk zi Bankda X zin darlığın Vahid Hesabı a ılır

E) Agent banklar yerli x zin darlıq orqanlarının  m liyyatlarını h yata ke irmirl r

Testin  etinlik d r cəsi:  etin

İstinad: [www.maliyye.gov.az](http://www.maliyye.gov.az) / 10 01 2019 Azərbaycan Respublikasında X zin darlıq Sisteminin T tbiqi Qaydaları

90. T l bin qiym t elastikliyiinin hesablanma qaydası:

A) Qiym tin t l bin h cmin  nisb ti kimi

B) T l bin faiz d yiřm sinin qiym td ki faiz d yiřm sin  nisb ti kimi

C) T l bin faiz d yiřm sinin qiym tin faiz d yiřm sin  hasili kimi

D) Qiym tin faiz d yiřm sinin t l bin faiz d yiřm sin  nisb ti kimi

E) T l bin h cminin qiym t  nisb ti kimi

Testin  etinlik d r cəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenid n iřl nmis    nc  n řri. Bakı, 2014

91. Tələb tam qeyri-elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

A)  $<1$

B)  $>1$

C)  $\infty$

D) 0

E) 1

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

92. Tələb elastik olduqda tələbin qiymət elastikliyi nəyə bərabərdir?

A)  $>1$

B)  $<1$

C) 1

D)  $\infty$

E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

93. Müəyyən dövr ərzində Alfa məhsulunun qiyməti 25 % artmış və nəticədə bu əmtəyə olan tələb 25% azalmışdır. Bu halda qeyd olunan əmtəə üzrə tələbin qiymət elastikliyi nəyə bərabərdir?

A) 0

B) 0,5

C) 1

D) 1,5

E) 2

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

94. Müəyyən dövr ərzində Delta məhsulunun qiyməti 15 % azalmış və nəticədə bu əmtəyə olan tələb 25% artmışdır. Bu halda tələbin qiymət elastikliyi necə xarakterizə etmək olar?

- A) Tam elastik tələb
- B) Elastik tələb
- C) Vahid-elastik tələb
- D) Qeyri-elastik tələb
- E) Tam qeyri-elastik tələb

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

95. Maliyyə cədvəllərinin analizində hansı metoddan istifadə edilmir?

- A) Üfüqi və ya müqayisəli analiz
- B) Meyllilik və ya tendensiya analizi
- C) Düz xətt və yuvarlaq analiz
- D) Şaquli analiz
- E) Nisbət, əmsal və ya rasyo analizi

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

96. Məcmu gəlirin hesablanma qaydasını göstərin.

- A) (Əmtəənin qiyməti) x (Dövriyyə həcmi)
- B) (Əmtəənin qiyməti) x (Tələbin həcmi)
- C) (Əmtəənin qiyməti) x (Təklifin həcmi)
- D) (Əmtəənin qiyməti) x (Alışın həcmi)
- E) (Əmtəənin qiyməti) x (Satışın həcmi)

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

97. Hansı halda qiymətin artması məcmu gəlirin həcminə təsir etmir?

- A) Tam elastik tələb halında
- B) Tələb elastik olduqda
- C) Tələb vahid elastikliyə malik olduqda
- D) Tələb qeyri-elastik olduqda
- E) Tam qeyri-elastik tələb halında

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

98. Aşağıdakılardan hansılar likvidlilik rasyolarına aid deyil?

- A) Cari Likvidlik Əmsalı və ya Cari rasyo
- B) Leverec əmsalı rasyosu
- C) Ani Likvidlik Əmsalı və ya Cəld rasyo
- D) Nağd rasyo
- E) Stok və ya Ehtiyat asılılıq rasyosu

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

99. Təklif tam qeyri-elastik olduqda təklifin qiymət elastikliyi nəyə bərabərdir?

- A) 0
- B)  $<1$
- C) 1
- D)  $>1$
- E)  $\infty$

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

100. Elastik təklif halında təklifin qiymət üzrə elastikliyi nəyə bərabərdir?

A)  $\infty$

B)  $>1$

C) 1

D)  $<1$

E) 0

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

101. Hesabat dövrü bitdikdən sonra müəyyən edirsiniz ki, həmin dövrdə firmanız məhsulun qiymətini 40% qaldıraraq, müvafiq məhsula olan təklifin həcmi isə cəmi 20 % artmışdır. Bu halda qeyd olunan məhsul üzrə təklifin qiymət elastikliyi necə xarakterizə etmək olar?

A) Tam elastik təklif

B) Elastik təklif

C) Vahid elastikli təklif

D) Qeyri-elastik təklif

E) Tam qeyri-elastik təklif

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

102. Dövlətin qiymət maksimumu siyasəti ilə bağlı yanlış fikri seçin.

A) Qiymət maksimumunun tətbiqi satıcıların alıcılarla bağlı ədalətsiz qərarlar verməsinə gətirib çıxara bilər

B) Qiymət maksimumu tarazlıq qiymətindən çoxdursa, onda bu siyasətin bazara heç bir əhəmiyyətli təsiri olmayacaq

- C) Qiymət maksimumu tarazlıq qiymətindən aşağıdırsa, onda bazarda qıtlıq yaranır  
D) Qiymət maksimumunun tətbiqi bütün hallarda alıcıların mənafeyinə xidmət edir  
E) Bu siyasətin tətbiqi bazarda müvafiq məhsul üçün uzun növbələrə səbəb ola bilər

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

103. İstehlakçının izafi faydası necə təyin olunur?

- A) "Satıcıların aldığı məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"  
B) "Alıcılar tərəfindən ödənilən məbləğ" – "Satıcıların aldığı məbləğ"  
C) "Satıcıların aldığı məbləğ" – "Satıcıların məsrəfləri"  
D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Satıcıların məsrəfləri"  
E) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

104. İstehsalçının izafi faydası necə müəyyən olunur?

- A) "Satıcıların aldığı məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"  
B) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"  
C) "Satıcıların aldığı məbləğ" – "Satıcıların məsrəfləri"  
D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Satıcıların məsrəfləri"  
E) "Alıcılar tərəfindən ödənilən məbləğ" – "Satıcıların aldığı məbləğ"

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

105. Bazarda yaranan məcmu izafi fayda necə hesablanır?

- A) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"  
B) "Satıcıların aldığı məbləğ" – "Alıcılar tərəfindən ödənilən məbləğ"

C) "Alıcılar tərəfindən ödənilən məbləğ" - "Satıcıların məsrəfləri"

D) "Alıcıların ödəməyə hazır olduğu məbləğ" - "Satıcıların məsrəfləri"

E) "Satıcıların aldığı məbləğ" - "Satıcıların məsrəfləri"

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

106. Dövlətin yığdığı vergi gəlirləri necə hesablanır?

(burada: T – verginin həcmi; Q – satış həcmidir)

A)  $T / Q$

B)  $T \times Q$

C)  $1 - (T / Q)$

D)  $Q / T$

E)  $1 - (Q / T)$

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

107. Boşluğu tamamlayın:

"Artur Laffer iddia edirdi ki, ... "

A) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin artımına səbəb ola bilər

B) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər

C) Vergi dərəcələrinin artırılması, vergi gəlirlərinin azalmasına səbəb ola bilər

D) Vergi dərəcələrinin azaldılması, vergi gəlirlərinin artımına səbəb ola bilər

E) Vergi dərəcələrinin dəyişdirilməsi, vergi gəlirlərinə təsir etməyəcəkdir

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

108. İstehsalı mənfi kənar təsirə (məsələn, ətraf mühitin çirkləndirilməsi) malik olan məhsulun:

- A) Sosial cəhətdən optimal miqdarı sıfır bərabər olmalıdır
- B) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha azdır
- C) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarına bərabərdir
- D) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından az ola bilməz
- E) Sosial cəhətdən optimal miqdarı tarazlıq miqdarından daha çoxdur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

109. Maliyyə rasyolarına aşağıdakılardan hansı aid deyil?

- A) Leverage əmsalı
- B) Borclanma əmsalı
- C) Kapitalın adekvatlıq əmsalı
- D) Cari kapitalın aktivlərə olan nisbəti
- E) Maddi aktivlərin kapitalla olan nisbəti

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

110. Leverage əmsalı nə cür hesablanır?

- A) Toplam aktivlərin kapitalla bölünməsi ilə
- B) Toplam aktivlərin öhtəliklərə bölünməsi ilə
- C) Bölüşdürülməmiş mənfəətin kapitalla bölünməsi ilə
- D) Bölüşdürülməmiş mənfəətin aktivlərə bölünməsi ilə
- E) Toplam öhtəliklərin kapitalla bölünməsi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

111. Aşağıdakılardan hansı kapitalın adekvatlıq əmsalına aiddir?

- A) Bu əmsal kapitalın öhtəliklərə bölünməsi ilə hesablanır
- B) Bu əmsal kapitalın bölüşdürülməmiş mənfəətə bölünməsi ilə hesablanır
- C) Bu əmsal kapitalın aktivlərə bölünməsi ilə hesablanır
- D) Bu əmsal kapitalın pul vəsaitlərinə bölünməsi ilə hesablanır
- E) Bu əmsal kapitalın gəlirlərə bölünməsi ilə hesablanır

Testin çətinlik dərəcəsi: asan

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

112. Fəaliyyət rasyolarından nə üçün istifadə edilir?

- A) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün
- B) Bir şirkətin öhtəliklərinin nə qədər risk daşdığını ölçmək üçün
- C) Bir şirkətin nizamnamə kapitalının nə qədər az olduğunu ölçmək üçün
- D) Bir şirkətin aktivlərinin öhtəliklərə nisbətdə nə qədər fərq yaratdığını ölçmək üçün
- E) Bir şirkətin satışları öhtəliklərin nə qədərini təşkil etdiyini bilmək üçün

Testin çətinlik dərəcəsi: çətin

İstinad: N.Gregory Mankiw. "Principles of macroeconomics". Third edition – Yenidən işlənmiş üçüncü nəşri. Bakı, 2014

113. Mühasibat uçotunun metodologiyası bölməsi hansı uçot və hesabatların standartlarını müəyyən edir?

- A) Ölkə üzrə müəssisələrin uçot və hesabatlarını
- B) Rayon və şəhər üzrə müəssisələrin uçot və hesabatlarını
- C) Dövlət büdcəsi, büdcədən kənar fondlar, yerli büdcələr üzrə uçot və hesabatı
- D) Qeyri hökumət təşkilatlarının büdcələrinin uçot və hesabatını
- E) Sosial ayrılmalara ayrılan pul vəsaitlərinin uçot və hesabatını

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.

[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

114. Xəzinədarlıq tərəfindən həyata keçirilən hansı vəsaitlərin xərclərinə öhdəliklərin qəbulu mexanizmi tətbiq edilmir?

- A) Büdcə vəsaitlərinin
- B) Büdcədən kənar vəsaitlərin
- C) Büdcə ilə bağlı olan əmlak vəsaitlərinin
- D) Büdcə ilə bağlı olan sosial vəsaitlərin
- E) Büdcə ilə bağlı investisiya vəsaitlərinin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.

[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

115. Öhdəlik həddi necə müəyyən edilir?

- A) Hər hansı xərc maddəsi üzrə müraciət olunan an üçün öhdəlik götürülməmiş rüblük proqnoz qalığı ilə
- B) Kassa xərci aparılmış öhdəlik qalığı ilə
- C) Kassa xərci aparılmamış öhdəlik qalığı ilə
- D) Öhdəlik götürülməmiş rüblük proqnoz qalığı ilə bu ana qəbul edilmiş (ilin əvvəlinə öhdəlik qalığı daxil olmadan), lakin kassa xərci aparılmamış öhdəlik qalığı arasındakı fərq kimi
- E) Öhdəlik götürülməmiş rüblük proqnoz qalığı ilə bu ana qəbul edilmiş (ilin əvvəlinə öhdəlik qalığı daxil olmaqla), lakin kassa xərci aparılmamış öhdəlik qalığı arasındakı fərq kimi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.

[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

116. Öhdəliklər həddində müəyyən olunmuş yeni öhdəliklər uçota necə alınır?

- A) Xəzinə hesab kitablarında uçota alınır
- B) Pul vəsaitləri kitabında uçota alınır

- C) Kreditor borc kitabında uçota alınır
- D) Əsas vəsait kitabında uçota alınır
- E) İnvestisiya qoyuluşları kitabında uçota alınır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycanca xəzinədarlıq sisteminin təkmilləşdirilməsi.

[http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf), 30.10.2018

117. CIMA terminologiyasına əsasən aşağıdakılardan hansı “xərcləri təyin edən əmtəə və ya xidmət vahidi” kimi müəyyən olunur?

- A) Xərc elementi
- B) Xərc vahidi
- C) Xərc mərkəzi
- D) İş mərkəzi
- E) Xərc obyektı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). “Fundamentals of Management Accounting”. First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

118. Xərc vahidini göstərin

- A) kVt\*saat
- B) Əmək məhsuldarlığı
- C) Təhsil
- D) İşçilərin sayı
- E) Satış

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). “Fundamentals of Management Accounting”. First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

119. Aşağıdakı sahələrdən hansı adətən komposit (mürəkkəb) xərc vahidlərinə malik olur?

- A) Ağır sənaye firmaları

- B) Aqrar sənaye firmaları
- C) Yüngül sənaye firmaları
- D) Hərbi sənaye firmaları
- E) Xidmət firmaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

120. Boşluğu tamamlayın:

"... xərclərin toplandığı - istehsalın baş vermə və ya xidmətin göstərilmə yeri, funksiya, fəaliyyət və ya avadanlıq hissəsidir".

- A) Xərc elementi
- B) İş mərkəzi
- C) Xərc mərkəzi
- D) Xərc vahidi
- E) Xərc obyektı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

121. Aşağıdakılardan hansı xərc mərkəzi hesab edilə bilər?

- A) Əmək məhsuldarlığı
- B) Adam\*saat
- C) Marketing siyasəti
- D) Amortizasiya prosesi
- E) Satış nümayəndəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

122. Ehtiyatların dövretmə müddətinin hesablanması üsulunu təyin edin:

- A)  $(\text{Ehtiyatların dəyəri} / \text{Satışdan gəlir}) \times 100$
- B)  $(\text{Ehtiyatların dəyəri} / \text{İstehsal maya dəyəri}) \times 100$
- C)  $(\text{Ehtiyatların dəyəri} / \text{Alışların dəyəri}) \times 100$
- D)  $(\text{Ehtiyatların dəyəri} / \text{Debitor borcu}) \times 100$
- E)  $(\text{Ehtiyatların dəyəri} / \text{Satışın maya dəyəri}) \times 100$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. CIMA P1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

123. Təbiətinə görə xərclər necə təsnif olunur?

- A) Sabit, dəyişən və şərti-dəyişən xərclər
- B) Dəyişən və şərti-dəyişən xərclər
- C) Material, personal və xidmət üzrə xərclər
- D) Sabit və şərti-sabit xərclər
- E) Birbaşa və dolay xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

124. Məqsədli təyinatına görə xərclərin hansı növləri fərqləndirilir?

- A) Sabit və şərti-sabit xərclər
- B) Birbaşa və dolay xərclər
- C) Dəyişən və şərti-dəyişən xərclər
- D) Material, personal və xidmət üzrə xərclər
- E) Sabit, dəyişən və şərti-dəyişən xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

125. Fəaliyyət həcminin dəyişməsindən asılılığına görə xərcləri necə qruplaşdırmaq olar?

- A) Material, personal və xidmət üzrə xərclər
- B) Sabit və şərti-dəyişən xərclər
- C) Birbaşa və dolay xərclər
- D) Sabit və şərti-sabit xərclər
- E) Sabit, dəyişən və şərti-dəyişən xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

126. Zərərsizlik həddi necə hesablanır?

- A) Daimi xərclər / Məhsul vahidinə düşən marjinal mənfəət
- B) Məcmu xərclər / Məhsul vahidinə düşən marjinal xərclər
- C) Dəyişən xərclər / Məhsul vahidinə düşən marjinal mənfəət
- D) Daimi xərclər / Məhsul vahidinə düşən marjinal xərclər
- E) Məcmu xərclər / Məhsul vahidinə düşən marjinal mənfəət

Testin çətinlik dərəcəsi: orta

İstinad: Боб Скарлет. CIMA P1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

127. Marjinal mənfəət əmsalı necə təyin olunur?

- A) Məhsul vahidinə düşən xalis mənfəət / Marjinal xərclər
- B) Məhsul vahidinə düşən xalis mənfəət / Dəyişən xərclər
- C) Məhsul vahidinə düşən marjinal mənfəət / Satış qiyməti
- D) Məhsul vahidinə düşən xalis mənfəət / Satış qiyməti
- E) Məhsul vahidinə düşən marjinal mənfəət / Marjinal xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. CIMA P1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

128. Qəbul edilən qərarın təsir etdiyi və bu qərardan asılı olaraq dəyişən xərclər:

- A) Dəyişən xərclərdir
- B) Birbaşa xərclərdir
- C) Marjinal xərclərdir
- D) Relevant xərclərdir
- E) Material xərcləridir

Testin çətinlik dərəcəsi: asan

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

129. Bir fəaliyyət istiqamətinin seçilməsi nəticəsində imtina olunan (itirilən) digər, alternativ variantdan əldə olunacaq faydanın həcmi necə adlanır?

- A) İmtina olunan xərc
- B) Alternativ xərc
- C) İzafi fayda
- D) Marjinal xərc
- E) Marjinal fayda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

130. Qərarların qəbulu məqsədilə hesablanan, müxtəlif alternativ variantlara uyğun məcmu xərclər arasındakı fərq nəyi əks etdirir?

- A) Dəyişən xərclərini
- B) Dolayı xərclərini
- C) Qaimə xərclərini
- D) Şərti xərcləri
- E) İnkremental xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

131. "Marjinal metod"la hesablanmış mənfəətdən "Xərclərin tam udulması metodu" ilə hesablanmış mənfəəti əldə etmək üçün nə etmək lazımdır?

- A) Ehtiyatların dəyərinə daxil olan sabit qaimə xərclərini korrektə etmək
- B) Ehtiyatların dəyərinə daxil olan sabit personal xərclərini korrektə etmək
- C) Ehtiyatların dəyərinə daxil olan dəyişən qaimə xərclərini korrektə etmək
- D) Ehtiyatların dəyərinə daxil olan dəyişən personal xərclərini korrektə etmək
- E) Ehtiyatların dəyərinə daxil olan məcmu sabit xərcləri korrektə etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

132. Aşağıdakı sistemlərdən hansı, həm dəyər, həm də praktiklik nöqtəyi-nəzərindən, külli miqdarda alternativ konfigurasiyaları təhlil etməyə, məhsulun hələ layihələndirilməsi mərhələsində keyfiyyət və xərclərə qənaət məsələlərinin təyin olunmasına imkan yaradır?

- A) CAD
- B) CAM
- C) CNC
- D) FMS
- E) AMT

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

133. Dəyərin yaranması zəncirinin həlqələri hansı bəndə düzgün ardıcılıqla verilmişdir?

- A) Layihələndirmə-Elmi tədqiqat və işlənmələr-Marketing-İstehsal-Bölgü-Müştəri-xidmətləri
- B) Marketing-Layihələndirmə- Elmi tədqiqat və işlənmələr-İstehsal-Bölgü-Müştəri-xidmətləri

C) Elmi tədqiqat və işlənmələr-Layihələndirmə-İstehsal-Marketinq-Bölgü-Müştəri-xidmətləri

D) Layihələndirmə-Elmi tədqiqat və işlənmələr-İstehsal-Marketinq-Bölgü-Müştəri-xidmətləri

E) Elmi tədqiqat və işlənmələr-Marketinq-Layihələndirmə-İstehsal-Bölgü-Müştəri-xidmətləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

134. Buraxma qabiliyyətinin dövr ərzində gəlirliliyi necə hesablanır?  
(Buraxma qabiliyyətinin uçotu – Throughput Accounting)

A) (Satışdan gəlir - əmək haqqı xərcləri) / dövr müddəti

B) (Satışdan gəlir - əmək haqqı xərcləri) x dövr müddəti

C) (Satışdan gəlir - material xərcləri) / dövr müddəti

D) (Satışdan gəlir - enerji xərcləri) / dövr müddəti

E) (Satışdan gəlir - material xərcləri) x dövr müddəti

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

135. Diskontlaşdırma əmsalı necə hesablanır?  
(burada: r - diskontlaşdırma əmsalı, n - dövr müddətinin sayıdır (ötən müddətdir))

A)  $1/(1+n)r$

B)  $(1+1/n)r$

C)  $1/[(1+r)n]$

D)  $(1+1/r)n$

E)  $1/(1+r)n$

Testin çətinlik dərəcəsi: asan

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

136. Mənfəətin mühasibat norması necə hesablanır?

- A) (Layihədən əldə olunan orta illik mənfəət / Kapital qoyuluşunun orta məbləği)x100
- B) (Layihədən əldə olunan məcmu gətirilmiş mənfəət / Kapital qoyuluşunun gözlənilən minimal məbləği)x100
- C) (Layihədən əldə olunan məcmu gətirilmiş mənfəət / Kapital qoyuluşunun gözlənilən maksimal məbləği)x100
- D) (Layihədən əldə olunan məcmu gətirilmiş mənfəət / Kapital qoyuluşunun orta məbləği)x100
- E) (Layihədən əldə olunan orta illik mənfəət / Kapital qoyuluşunun gözlənilən maksimal məbləği)x100

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

137. Təcili likvidlik əmsalı necə hesablanır?

- A) (Uzunmüddətli aktivlər – Ehtiyatlar) / Cari öhdəliklər
- B) (Uzunmüddətli – Ehtiyatlar) / Uzunmüddətli öhdəliklər
- C) (Cari aktivlər – Ehtiyatlar) / Uzunmüddətli öhdəliklər
- D) (Cari aktivlər – Ehtiyatlar) / Cari öhdəliklər
- E) (Uzunmüddətli aktivlər + Ehtiyatlar) / Cari öhdəliklər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

138. СИМА terminologiyasına əsasən “xərcləri təyin edən əmtəə və ya xidmət vahidi” dedikdə nə nəzərdə tutulur?

- A) Xərc obyektı
- B) Xərc mərkəzi
- C) Mənfəət mərkəzi

D) Xərc vahidi

E) İş mərkəzi

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

139. Aşağıdakılardan hansı xərc vahididir?

A) İstehsal həcmi

B) Maşın\*Saat

C) Tədarük

D) Texnoloji qurğu

E) İş maşını

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

140. "Xərclərin toplandığı - istehsalın baş vermə və ya xidmətin göstərilmə yeri, funksiya, fəaliyyət və ya avadanlıq hissəsinə ... deyilir".

A) Xərc obyektı

B) Xərc mərkəzi

C) Xərc vahidi

D) Mənfəət mərkəzi

E) Xərc elementi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

141. Verilənlərdən hansı xərc mərkəzi hesab edilə bilər?

A) Marketing siyasəti

B) Adam\*saat

C) Amortizasiya ayırmaları

D) Əmək tutumu

E) Sahə rəisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

142. Təbiətinə görə xərclərin hansı növləri ayırd edilir?

A) Personal, material və xidmətlər üzrə xərclər

B) Dəyişən və şərti-dəyişən xərclər

C) Sabit və şərti-sabit xərclər

D) Sabit, dəyişən və şərti-sabit xərclər

E) İnkrement və relevant xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

143. Məqsədli təyinatına görə xərclərin hansı növləri ayırd edilir?

A) Alternativ və batmış xərclər

B) Sabit və dəyişən xərclər

C) Birbaşa və dolay xərclər

D) Relevant və inkrement xərclər

E) Material, personal və xidmət üzrə xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

144. Bir fəaliyyət istiqamətinin seçilməsi ilə, digər variantdan əldə oluna biləcək itirilən faydanın həcmi nəyə bərabərdir?

A) Marjinal fayda

- B) Alternativ xərc
- C) Marjinal xərc
- D) İzafi fayda
- E) İmtina olunan xərc

Testin çətinlik dərəcəsi: asan

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

145. Müxtəlif alternativ variantların məcmu xərcləri arasındakı fərqə bərabər olan və qərarvermə zamanı müəyyən olunan xərclər necə adlanır?

- A) Alternativ xərclərə
- B) Dəyişən xərclərə
- C) İnkremental xərcləri
- D) Şərti-dəyişən xərclərə
- E) Relevant xərclərə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

146. ““Xərclərin tam udulması metodu” hesablanmış mənfəətdən, “Marjinal metod”la ilə hesablanmış mənfəətə keçid etmək üçün ehtiyatların dəyərinə daxil olan ... düzəliş etmək lazımdır”.

- A) Dəyişən personal xərclərinə
- B) Dəyişən qaimə xərclərinə
- C) Məcmu sabit xərclərə
- D) Sabit personal xərclərinə
- E) Sabit qaimə xərclərinə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

147. Aşağıdakılardan hansı CIMA terminologiyasına əsasən “xərcləri təyin edən əmtəə və ya xidmət vahidi” kimi təyin olunur?

- A) Xərc vahidi
- B) İş mərkəzi
- C) Xərc elementi
- D) Xərc mərkəzi
- E) Xərc obyektı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). “Fundamentals of Management Accounting”. First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

148. Hansı xərc vahididir?

- A) Əmək məhsuldarlığı
- B) Satış
- C) Adam\*Saat
- D) İşçilərin sayı
- E) Təhsil

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). “Fundamentals of Management Accounting”. First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

149. Adətən komposit (mürəkkəb) xərc vahidlərinə malik ola sahə hansıdır?

- A) Aqrar-sənaye firmaları
- B) Xidmət firmaları
- C) Yüngül sənaye firmaları
- D) Hərbi sənaye firmaları
- E) Ağır-sənaye firmaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). “Fundamentals of Management Accounting”. First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

150. Xərclərin toplandığı - istehsalın baş vermə və ya xidmətin göstərilmə yeri, funksiya, fəaliyyət və ya avadanlıq hissəsi necə adlanır?

- A) Xərc mərkəzi
- B) İş mərkəzi
- C) Xərc vahidi
- D) Xərc elementi
- E) Xərc obyektı

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

151. Aşağıdakılardan hansı xərc mərkəzi hesab edilə bilər?

- A) Menecer
- B) Maşın\*saat
- C) Amortizasiya ayırmaları
- D) Marketing siyasəti
- E) Əmək tutumu

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

152. Ehtiyatların dövretmə müddəti necə təyin edilir?

- A)  $(\text{Ehtiyatların dəyəri} / \text{Debitor borcu}) \times 100$
- B)  $(\text{Ehtiyatların dəyəri} / \text{Satışın maya dəyəri}) \times 100$
- C)  $(\text{Ehtiyatların dəyəri} / \text{Alışların dəyəri}) \times 100$
- D)  $(\text{Ehtiyatların dəyəri} / \text{Satışdan gəlir}) \times 100$
- E)  $(\text{Ehtiyatların dəyəri} / \text{İstehsal maya dəyəri}) \times 100$

Testin çətinlik dərəcəsi: çətin

153. Xərclər təbiətinə görə hansı növlərə bölünür?

- A) Sabit, dəyişən və şərti-sabit xərclər
- B) İnkremental və relevant xərclər
- C) Birbaşa və dolay xərclər
- D) Personal, material və xidmətlər üzrə xərclər
- E) Dəyişən və şərti-dəyişən xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

154. Xərclərin məqsədli təyinatına görə növləri hansıdır?

- A) Material, personal və xidmət üzrə xərclər
- B) Birbaşa və dolay xərclər
- C) Dəyişən və şərti-dəyişən xərclər
- D) Alternativ və batmış xərclər
- E) Sabit və şərti-sabit xərclər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

155. Xərclər fəaliyyət həcminin dəyişməsindən asılılığına görə necə təsnif olunur?

- A) Sabit, dəyişən və şərti-dəyişən xərclər
- B) Sabit və şərti-dəyişən xərclər
- C) Material, personal və xidmət üzrə xərclər
- D) Sabit və şərti-sabit xərclər
- E) Birbaşa və dolay xərclər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Janet Walker. CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting". First edition 2008 - Copyright © 2009 Elsevier Ltd.

156. Zərərsizlik nöqtəsi necə təyin olunur?

- A) Daimi xərclər / Məhsul vahidinə düşən marjinal xərclər
- B) Daimi xərclər / Məhsul vahidinə düşən marjinal mənfəət
- C) Dəyişən xərclər / Məhsul vahidinə düşən marjinal mənfəət
- D) Məcmu xərclər / Məhsul vahidinə düşən marjinal xərclər
- E) Məcmu xərclər / Məhsul vahidinə düşən marjinal mənfəət

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. CIMA P1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

157. Bir fəaliyyət istiqamətinin seçilməsi nəticəsində itirilən, digər variantdan əldə oluna biləcək faydanın həcmi necə adlanır?

- A) İmtina olunan xərc
- B) İzafi fayda
- C) Marjinal xərc
- D) Alternativ xərc
- E) Marjinal fayda

Testin çətinlik dərəcəsi: orta

İstinad: Боб Скарлет. CIMA P1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

158. "Xərclərin tam udulması metodu" hesablanmış mənfəətdən, "Marjinal metod"la ilə hesablanmış mənfəəti əldə etmək üçün nə etmək lazımdır?

- A) Ehtiyatların dəyərində daxil olan dəyişən qaimə xərclərini korrektə etmək
- B) Ehtiyatların dəyərində daxil olan sabit personal xərclərini korrektə etmək
- C) Ehtiyatların dəyərində daxil olan məcmu sabit xərcləri korrektə etmək
- D) Ehtiyatların dəyərində daxil olan sabit qaimə xərclərini korrektə etmək

E) Ehtiyatların dəyərinə daxil olan dəyişən personal xərclərini korrektə etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

159. Bu sistem həm dəyər, həm də praktiklik nöqtəyi nəzərindən, külli miqdarda alternativ konfigurasiyaları təhlil etməyə, məhsulun hələ layihələndirilməsi mərhələsində keyfiyyət və xərclərə qənaət məsələlərinin təyin olunmasına imkan yaradır:

A) CNC

B) CAM

C) AMT

D) FMS

E) CAD

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

160. Hansı cavab variantı dəyərin yaranması zəncirinin həlqələrini düzgün ardıcılıqla təsvir edir?

A) Elmi tədqiqat və işlənmələr-Layihələndirmə-İstehsal-Marketing-Bölgü-Müştəri-xidmətləri

B) Marketing-Layihələndirmə- Elmi tədqiqat və işlənmələr-İstehsal-Bölgü-Müştəri-xidmətləri

C) Layihələndirmə-Elmi tədqiqat və işlənmələr-Marketing-İstehsal-Bölgü-Müştəri-xidmətləri

D) Elmi tədqiqat və işlənmələr-Marketing-Layihələndirmə-İstehsal-Bölgü-Müştəri-xidmətləri

E) Layihələndirmə-Elmi tədqiqat və işlənmələr-İstehsal-Marketing-Bölgü-Müştəri-xidmətləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

161. Hansı sistem istehsalın planlaşdırılmasının avtomatlaşdırılmış sistemi olub, əsas istehsal planının qoyulmasından başlayır, bundan sonra isə əks istiqamətdə işləyərək, həmin qoyulmuş plan tapşırığını istehsal prosesinin ən ilkin mərhələləri üçün tələb olunan xammal, material, komplektləşdiricilər və yarımfabrikatlara olan tələbatlaradək detalizə edir?

- A) MRP1
- B) MRP2
- C) ERP
- D) OPT
- E) CRM

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СІМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

162. Diskont əmsalı necə təyin olunur?

(burada:  $r$  - diskontlaşdırma əmsalı,  $n$  - dövr müddətinin sayıdır (ötən müddətdir))

- A)  $(1+1/r)^n 1/(1+n)r$
- B)  $(1+1/n)r$
- C)  $1/[(1+r)^n]$
- D)  $1/(1+r)^n$
- E)  $1/(1+n)r$

Testin çətinlik dərəcəsi: orta

İstinad: Боб Скарлет. СІМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

163. Rentabellik indeksi necə təyin olunur? Dəqiq cavabı göstərin.

- A) Xalis pul axınlarının gələcək dəyəri / İlkin pul xərcləri
- B) Xalis pul axınlarının dəyəri / İlkin pul xərcləri
- C) Xalis pul axınlarının gətirilmiş dəyəri / İlkin pul xərcləri
- D) Xalis pul axınlarının gətirilmiş dəyəri / Kapital xərcləri
- E) Xalis pul axınlarının dəyəri / Kapital xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Боб Скарлет. СИМА Р1. Управление эффективностью операции. Copyright © 2009 Elsevier Ltd

164. Cari Likvidlik Əmsalı düsturu hansıdır?

A)  $CR = CA / SL$

B)  $CR = CEA / SL$

C)  $CR = SL / CA$

D)  $CR = SL / CB$

E)  $CR = CEA / SB$

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

165. Likvidlik rasyolarını istifadə məqsədi hansıdır?

A) Bir şirkətin qısa müddətdə alıcılıq qabiliyyətini ölçmək üçün

B) Bir şirkətin qısa müddətli borc ödəmə gücünü ölçmək üçün

C) Bir şirkətin qısa müddətdə rentabelliyini ölçmək üçün

D) Bir şirkətin qısa müddətdə aktivini ölçmək üçün

E) Bir şirkətin qısa müddətdə öhdəliyini ölçmək üçün

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

166. Cəld Rasyo düsturu hansıdır?

A)  $QR = (CA - I) / BL$

B)  $QR = (CEA - CR) / SL$

C)  $QR = (CA - I) / SL$

D)  $QR = (CEA - CR) / SB$

E)  $QR = (CA - CR) / SL$

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

167. Maliyyə rasyoları hansı məqsədlə istifadə olunur?

- A) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur
- B) Bir şirkətin likvidlik səviyyəsini ölçmək üçün istifadə olunur
- C) Bir şirkətin borc ödəmə qabiliyyətini ölçmək üçün istifadə olunur
- D) Bir şirkətin mal, material əldə etmə potensialı hansı səviyyədə olduğunu göstərir
- E) Bir şirkətin maliyyələşməsində xarici borclardan və mənbələrdən nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

168. Kapitalın adekvatlıq əmsalı aşağıdakı hansı düstur vasitəsi ilə hesablanır?

- A)  $CAR = 100\% \times A / C$
- B)  $CAR = 100\% \times C / A$
- C)  $CAR = 100\% \times C - R / A$
- D)  $CAR = 100\% \times CA / L$
- E)  $CAR = 100\% \times CA / CL$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

169. Dövlət maliyyə siyasətinin təşkili və idarəedilməsi ilə hansı qurum məşğul olur?

- A) İqtisadiyyat Nazirliyi
- B) Vergilər Nazirliyi
- C) Maliyyə Nazirliyi
- D) Xarici işlər Nazirliyi
- E) Daxili işlər Nazirliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

170. Cari Rasyo hansı nisbət fərqində olarsa müəssisə öz qısa müddətli öhdəliklərini ödəyəbilmə qabiliyyətinə malik olmayacaq?

- A) 1
- B) 1.2
- C) 1,5
- D) 0,8
- E) 1,4

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

171. Cəld rasyonun cari rasyodan fərqi qeyd edin:

- A) Debitor borclarnəzərə alınmır
- B) Verilmiş avanslarnəzərə alınmır
- C) Mal, Material Ehtiyatları nəzərə alınmır
- D) Nəğd pul vəsaitlərinəzərə alınmır
- E) Qısa kapital qoyuluşları nəzərə alınmır

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

172. Leverage əmsalını hesablayın: (Toplam öhdəliklər 50 000, qısa müddətli aktivlər 80 000, Kapital 70 000 , Uzunmüddətli aktivlər 40 000)

- A) 0,71
- B) 0.65
- C) 0,75
- D) 0,8
- E) 0,58

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

173. Fəaliyyət rasyoları hansı məqsədlə istifadə olunur?

- A) Bir şirkətin əsas vəsaitlərinin həcmi ölçmək üçün istifadə olunur
- B) Bir şirkətin likvidlik səviyyəsini ölçmək üçün istifadə olunur
- C) Bir şirkətin aktivlərini nə dərəcədə məhsuldar istifadə edib etmədiyini ölçmək üçün istifadə olunur
- D) Bir şirkətin ödəmə qabiliyyətinin hansı səviyyədə olduğunu göstərir
- E) Bir şirkətin maliyyələşməsində xarici borclardan nə dərəcədə istifadə olunduğunu ölçmək üçün istifadə olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

174. Kreditorların orta yığım müddəti aşağıdakı hansı düstur vasitəsi ilə hesablanır?

- A)  $PTR = 365 \times P / CGS$
- B)  $PTR = 365 \times P / S$
- C)  $PTR = 365 \times CGS - İ / P$
- D)  $PTR = 365 \times CGS / P$
- E)  $PTR = 365 \times CA / CGS$

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

175. Kapitalın dövrüyyə əmsalını hesablayın: (Aktivlərin cəmi 65 000 AZN, Öhdəliklərin cəmi 50 000 AZN, Satış 40 000 AZN)

- A) 3
- B) 2.5
- C) 2,66
- D) 3,2
- E) 2

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

176. B dce t şkilatları t r find n malların alıřının X zin darlıqlarda u otunun t şkili hansı tarixd n h yata ke irilm y  bařlamıřdır?

- A) 01 Avqust 2000
- B) 01 May 2000
- C) 01 Sentyabr 2000
- D) 01 Oktybar 2000
- E) 01 Dekabr 2000

Testin  etinlik d r cəsi:  etin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

177. B dce k sirinin yaranmasını řerti olaraq ařağıdakı kimi g st rm k olar( Burada DX- d vl t b dcəsinin x rcləri; DV-vergiləri (b dcənin g lirləri);BK-(b dce k siridir):

- A)  $DX=BK-DV$
- B)  $DX-DV=BK$
- C)  $DX/DV=BK$
- D)  $DX+DV=BK$
- E)  $DX=BK/DV$

Testin  etinlik d r cəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

178.  mumi m nf  t marjası ařağıdakı hansı d stur il  hesablanır? ( M- mumi m nf  t, S - Satıř ,SQ -Satıřdan qazanc (z r r):

- A)  $R= SQ/S * 100\%$
- B)  $R=  M/S * 100\%$
- C)  $R= SQ/ M * 100\%$
- D)  $R= S/ M * 100\%$
- E)  $R=  M/SQ * 100\%$

Testin  etinlik d r cəsi:  etin

İstinad:

[https://afdanalyse.ru/publ/finansovyj\\_analiz/analiz\\_finrezultatov/analiz\\_pribyli\\_predprija\\_tija/30-1-0-194](https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194)

179. Satışdan əldə olunan xalis mənfəət marjası aşağıdakı hansı düstur ilə hesablanır? (ÜM-ümumi mənfəət, S - Satış , XG - Xalis mənfəət ,SQ -Satışdan qazanc (zərər):

A)  $R = XG/S * 100\%$

B)  $R = XG/SB * 100\%$

C)  $R = XM/S * 100\%$

D)  $R = S^2/XM * 100\%$

E)  $R = S/XM * 100\%$

Testin çətinlik dərəcəsi: asan

İstinad:

[https://afdanalyse.ru/publ/finansovyj\\_analiz/analiz\\_finrezultatov/analiz\\_pribyli\\_predprija\\_tija/30-1-0-194](https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194)

180. İllik faiz xərclərinin hesablanması:

A) Dt 751-1 "Faizlər qısamüddətli kreditor borcları" Kt 537 "Faiz xərcləri"

B) Dt 751-1 "Faizlər qısamüddətli kreditor borcları" Kt 223 "Bank hesabi"

C) Dt 751-1 "Faiz xərcləri" Kt 537 "Öhdəliklər"

D) Dt 751-1 "Faiz xərcləri" Kt 537 "Faizlər qısamüddətli kreditor borcları"

E) Dt 537 "Faiz xərcləri" Kt 751-1 "Faizlər qısamüddətli kreditor borcları"

Testin çətinlik dərəcəsi: orta

İstinad: [https://muhasib.az/Muhasibat/teshkili/hesab\\_yeni.php?n=751](https://muhasib.az/Muhasibat/teshkili/hesab_yeni.php?n=751)

181. Aşağıda gəlir müxabirləşməsi qeyd olunmuşdur:

A) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 701-1 "Malların satışı"

B) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 501-1 "Malların satışı"

C) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 601-1 "Malların satışı"

D) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 801-1 "Malların satışı"

E) Dt 211 "Alıcıların və sifarişçilərin qısamüddətli debitor borcları" Kt 901-1 "Malların satışı"

Testin çətinlik dərəcəsi: asan

İstinad:

[https://afdanalyse.ru/publ/finansovyj\\_analiz/analiz\\_finrezultatov/analiz\\_pribyli\\_predprija\\_tija/30-1-0-194](https://afdanalyse.ru/publ/finansovyj_analiz/analiz_finrezultatov/analiz_pribyli_predprija_tija/30-1-0-194)

182. İdarəetmə uçotu hansı istifadəçi üçün maraqlı ola bilər?

A) İdarə heyəti

B) İnvestorlar

C) Dövlət qurumları

D) Kreditorlar

E) Banklar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Q.Abbasov. Mühəsibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

183. Maliyyə uçotu hansı istifadəçi üçün maraqlı ola bilər?

A) Müəssisənin digər işçiləri

B) Daxili struktur bölmələrinin rəhbərləri

C) Menecerlər

D) İdarə heyəti

E) Dövlət qurumları

Testin çətinlik dərəcəsi: orta

İstinad: Q.Abbasov. Mühəsibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

184. 568 sayılı "Azərbaycan Respublikasında dövlət xəzinədarlığının fəaliyyətinin tənzimlənməsi haqqında" Sərəncamı hansı tarixdə qüvvəyə minmişdir?

A) 16 aprel 1997-ci il

B) 16 iyun 1997-ci il

C) 16 may 1997-ci il

D) 16 iyul 1997-ci il

E) 16 mart 1997-ci il

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

185. Yerli büdcənin icrası haqqında aylıq hesabat formasında gəlirlərə aiddir:

A) Reklam gəlirləri

B) Xidmət gəlirləri

C) Faiz gəlirləri

D) Fiziki şəxslərdən gəlir vergisi

E) Satış gəlirləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

186. Qərarvermə prosesi zamanı seçilən ən yaxşı alternativ variantın nəticəsi aşağıdakılardan hansı olmalıdır?

A) Mümkün maksimum risk və məsrəflə əldə edilən maksimum fayda

B) Mümkün minimum risk və məsrəflə əldə edilən minimum fayda

C) Mümkün minimum risk və məsrəflə əldə edilən maksimum fayda

D) Mümkün maksimum risk və məsrəflə əldə edilən minimum fayda

E) Mümkün orta risk və məsrəflə əldə edilən minimum fayda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

187. Daxili mənbələrdən əldə olunan məlumatlar öz mənşəyini haradan götürür?

A) Müəssisə daxilindən

B) Yalnız müəssisənin tək bir şöbəsindən

C) A və B

D) Yuxarıdakıların heç birindən

E) İnzibati şöbədən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

188. Müəssisənin planlaşdırma prosesinin səviyyələri hansılardır?

A) Yüksək, orta və aşağı

B) Strateji, taktiki və əməliyyat

C) Kritik, qeyri-kritik və əlverişsiz

D) Şöbələrarası və şöbəxarici

E) Şöbədaxili

Testin çətinlik dərəcəsi: asan

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

189. Verilənlər:

A) Emal edilməmiş məlumatdır

B) Emal edilmiş məlumatdır

C) İstifadə edilməyən məlumatdır

D) İstifadə edilən məlumatdır

E) A və C

Testin çətinlik dərəcəsi: asan

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

190. Xam / emal edilməmiş fakt və rəqəmlərdən ibarət olan \_\_\_\_\_ emal edildikdən sonra \_\_\_\_\_ əldə edilir.

A) Məlumatlar ... Verilənlər

B) Verilənlər ... Detallar

C) Məlumatlar ... Qeydlər

D) Verilənlər ... Məlumatlar

E) Verilənlər ... Analiz

Testin çətinlik dərəcəsi: asan

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

191. \_\_\_\_\_ uçotunun əsas məqsədi biznesin fəaliyyətinin mənfəət gətirib-gətirməyəcəyini və nəzərdə tutulan müəyyən tarixdə maliyyə vəziyyətinin necə olacağını müəyyənləşdirməkdir.

A) İdarəetmə

B) İstehsalat məsrəfləri

C) Mühasibat

D) İstehsalat məsrəfləri və idarəetmə

E) Maliyyə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

192. Nəzarət yüksək planlaşdırma səviyyəsində tətbiq edilərkən necə adlanır?

A) Yüksək səviyyədə nəzarət

B) Əməliyyat nəzarəti

C) Kritik nəzarət

D) İdarəetmə nəzarəti

E) Analiz nəzarəti

Testin çətinlik dərəcəsi: asan

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

193. Şirkətin Balans və Mənfəət -Zərər hesabatlarının maddələri arasında nisbətər qurularaq aparılan analizə nə deyilir?

A) Nisbət və ya Maliyyə Analizi deyilir

B) Nisbət və ya Rasyo Analizi deyilir

C) Cari Likvidlik Əmsalı və ya Cari rasyo

D) Stok və ya Ehtiyat asılılıq rasyosu

E) Kapitalın adekvatlıq əmsalı

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

194. Likvidlik rasyoları bir şirkətin ..... gücünü ölçmək üçün istifadə olunur.

A) Uzun müddətli borc ödəmə

B) Aktivlərin

C) Qısa müddətli borc ödəmə

D) Öhdəliklərin

E) Kapitalın

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

195. Fəaliyyət rasyosu aşağıdakıdır:

A) Leverage əmsalı (Leverage ratio)

B) Kapitalın adekvatlıq əmsalı (Capital adequacy ratio)

C) Satışların mənfəətlik rasyosu (Return on sales)

D) Aktivlərin mənfəətlik rasyosu (Return on assets)

E) Aktivlərin dövriyyə əmsalı (Assets turnover ratio)

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

196. Maliyyə analizində, layihənin quruluş və fəaliyyət illərində hansı xərclərin hesablanması nəzərdə tutulur?

A) Təmir xərcləri

B) Sabit və ya əsas kapital xərcləri

C) Quraşdırma xərcləri

D) Daşınma xərcləri

E) Konsaltinq xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

197. Maliyyə analizinin aparılmasında əsas məqsəd hansılardır?

- A) Lahiyə haqqında ümumi məlumat alınması
- B) Maliyyənin nə dərəcədə özünü doğruldan olması
- C) Müxtəlif maliyyə ehtiyatları arasından daha uyğun olanının seçilməsi
- D) Ehtiyatların düzgün istifadə edilməsi
- E) Pul vəsaitlərinin hərəkətini təmin edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

198. Maliyyə analizi hansı mərhələlərə bölünür?

- A) Ümumiləşdirici mərhələ
- B) Əlavə xərclərin müəyyən edilməsi
- C) Xərc tablolarının hazırlanması
- D) Maliyyə riskinin müəyyən edilməsi
- E) Balans hesabatının təhlili

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

199. Maliyyə analizində fəaliyyət xərcləri hansılardır?

- A) İllik xammal xərcləri
- B) Əmək haqqı xərcləri
- C) Kommunal xərclər
- D) Kirayə xərcləri
- E) Kapital xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://kayzen.az/blog/investisiya/2694/maliyy%C9%99-analizi.html>

200. Maliyyə cədvəllərinin analizi zamanı aşağıdakı hansı metodlardan istifadə edilir?

- A) Oxşar müqayisə analizi
- B) Üfüqi və ya müqayisəli analiz
- C) Birbaşa təhlil analizi
- D) Yaranma mənbəyi analizi
- E) Mənfəət və ya zərər analizi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <https://banco.az/az/news/maliyye-hesabatlarinin-tehlili>

201. Büdcənin icra edilməsi və nəğd dövriyyənin idarə olunması şöbəsi funksiyaları aşağıdakılardır:

- A) Gəlirlər, xərclər və kassa qalıqlarına nəzarət etmək
- B) Əsas vəsaitlərə nəzarət etmək
- C) Pul vəsaitlərinin hərəkətini təmin etmək
- D) Kapitala nəzarət etmək
- E) Borclara nəzarət etmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

202. "Malların alışı sənədi" nin Xəzinədarlıq tərəfindən qəbulu aşağıdakı üç əsas şərti nəzərdə tutur:

- A) Qaimə-faktura və ya elektron qaimə-faktura tələb edilir
- B) Bundan əvvəl xəzinədarlıq tərəfindən qəbul edilmiş öhdəlik sənədindən sonra hazırlana bilər
- C) Malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminalla həyata keçirilir
- D) Satıcının şəxsiyyətini təsdiq edən sənədin məlumatlarının (FİN-i, seriyası və nömrəsi) göstərilməsi mütləqdir

E) Nağd pul vəsaiti qəbul olunarkən qəbz - ciddi hesabat blankı tərtib edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

203. Xəzinədarlığa büdcə və maliyyənin idarə edilməsinin aşağıdakı hansı əsas funksiyaları həvalə edilir?

- A) Büdcənin bərpası
- B) Maliyyə hesabatlarının tərtib edilməsi
- C) Büdcənin tərtib edilməsi
- D) İdarəetmə xidməti
- E) Pul vəsaitlərinin büdcəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

204. Dövlət büdcəsinin sağlamlaşdırılması strategiyasının üç əsas istiqamət həyata keçirilməsi məqsədə müvafiqdir:

- A) İnzibati xərclərin azaldılması
- B) Gəlir bazasının artırılması
- C) Maliyyə xərclərinə nəzarət
- D) Gəlirlərə nəzarət
- E) Büdcənin icrasının məhdudlaşdırılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

205. Dövlət büdcəsinin mühüm əhəmiyyətli xərclər içərisində aşağıdakılardan hansını göstərmək olar?

- A) İnvestisiya qoyuluşu xərcləri
- B) Kommersiya xərcləri
- C) Pul vəsaitlərinin idarə olunması xərcləri
- D) Büdcə xərclərinin tərkibində xüsusi çəkisi əhəmiyyətli dərəcədə artan sosial xərclər

E) Texniki infrastrukturun inkişafı xərcləri

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

206. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

A) Hər il növbəti büdcə ili dövlət büdcəsinin və icmal büdcənin layihələrinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin hazırlanmasında iştirak etmək

B) Hər ay növbəti büdcə ayı dövlət büdcəsinin layihələrinin hazırlanmasında iştirak etmək

C) Dövlət büdcəsinin zərurət olduğu halda dəyişdirilməsi işlərinin təşkilinə metodiki rəhbərliyi həyata keçirmək

D) Dövlət büdcəsində investisiya üçün maliyyələsmə mənbələrindən istifadə etmək

E) Büdcə Analizini həyata keçirmək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/12/bagirov\\_nadir22.pdf](http://unec.edu.az/application/uploads/2015/12/bagirov_nadir22.pdf)

207. Aşağıda qeyd edilmiş hansı kriteriyalar qarşılandığı təqdirdə gəliri tanımaq mümkündür?

A) Satıcı sifarişi qəbul etməlidir

B) Alıcı və satıcı arasında razılaşmaya dair sübut olmalıdır

C) Alıcı öhdəliyini tam yerinə yetirməlidir

D) Pul vəsaiti ödəndiyi halda

E) Satıcı öhdəliyini tam yerinə yetirməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh7-g%C9%99lir%C9%99rin-taninmasi-metodlari/>

208. Fəaliyyət miqyasına görə gəlirin təhlilinin aşağıdakı formalarını qeyd etmək olar:

A) Maliyyə departamenti tərəfindən gəlir təhlili

B) Satış departamenti tərəfindən gəlir təhlili

C) Satış siyasətinə uyğun gəlir təhlili

D) Şöbələrə uyğun gəlir təhlili

E) Bütövlükdə müəssisə üçün gəlir analizi

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://innab.org/mh7-g%C9%99lirl%C9%99rin-taninmasi-metodlari/>

209. Müəssisənin xərcləri aşağıdakı hansı xərc üsürləri hesabına formalaşır?

A) Məzuniyyət xərcləri

B) Su xərci

C) Material xərcləri

D) İşıq xərcləri

E) Kapital xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: <https://studfile.net/preview/5701945/page:6/>

210. Maliyyə xərclərinə aid deyil:

A) Bank komissiya xərcləri

B) Faiz xərcləri

C) DSMF xərcləri

D) Faiz xərcləri yaradan öhdəliklər məzənnə xərcləri

E) Konvertasiya olunan istiqrazlar faiz xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: [https://muhasib.az/Muhasibat/teshkili/hesab\\_yeni.php?n=751](https://muhasib.az/Muhasibat/teshkili/hesab_yeni.php?n=751)

211. Malların satışından əldə olunan gəlir aşağıdakı bütün şərtlərin yerinə yetirildiyi təqdirdə tanınır:

A) Xərclərin tam müəyyən olduğu halda

B) Müəssisə malların mülkiyyət hüququ ilə bağlı risklərin və mükafatların əhəmiyyətli dərəcəsini alıcıya ötürdükdə

C) Müqavilə bağlandıqda

D) Keyfiyyət yüksək səviyyədə təqdim edildikdə

E) Müəssisə malların idarəetmə hüququ ilə bağlı mükafatları alıcıya ötürdükdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://www.muhasib.az/muhasib.php?n=601>

212. Müəssisənin xərcləri gəlirlərini aşmaması üçün aşağıdakı hansı qaydalara riayət olunmalıdır?

A) Alışların azaldılması

B) Pul vəsaitlərinin artırılması

C) Debitor borcların azaldılması

D) Maya dəyərinin azaldılması

E) Kreditor Borcların azaldılması

Testin çətinlik dərəcəsi: orta

İstinad: <https://moluch.ru/archive/117/32184/>

213. Mənfəət və Zərər hesabatında xərclər aşağıdakı hansı qruplara ayrılmışdır?

A) Amortizasiya xərcləri

B) İnzibati Xərclər

C) Kommunal xərclər

D) Əmək haqqı xərcləri

E) Bank komissiya xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

214. Mənfəət və Zərər hesabatı tərtib edilir:

A) Günlük

B) Aylıq

C) Həftəlik

D) Müəyyən edilmiş dönmə

E) İl 2 dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

215. Gəlirlərə aiddir:

A) Əsas fəaliyyətdən gəlir

B) Verilmiş avanslar

C) Şübhəli debitor borclar

D) Alınmış avanslar

E) Əsas vəsaitlərin əldə edilməsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

216. İstehsal xərcləri bir çox əlamətlərə görə aşağıdakı kimi qruplaşdırılır və uçotda əks etdirilir:

A) İstehsal olunan məhsulun keyfiyyəti

B) İstehsaldakı işçi heyəti

C) İstehsal avadanlıqlarının fəaliyyəti

D) İqtisadi elementlər, bu sırada həmçinin kalkulyasiya maddələri amilləri

E) İstehsalın növü

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

217. Maya dəyəri aidiyyatına görə xərclər:

A) Dəyişkən xərclər

B) Kompleks xərclər

C) Birbaşa xərclər

D) İstehsal xərcləri

E) Kommersiya xərcləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: [http://unec.edu.az/application/uploads/2015/05/mamedova\\_ulviya.pdf](http://unec.edu.az/application/uploads/2015/05/mamedova_ulviya.pdf)

218. Elementlərə nəzər yetirdikdə iqtisadi tərkibinə görə yekcins olan xərclər aşağıdakı kimi qruplaşdırılmışdır:

A) Sosial sığortaya olan köçürmələr

B) Material xarakterinə malik xərclər

C) Əsas vəsaitlərin amortizasiyası

D) Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri

E) Digər xərclər

Testin çətinlik dərəcəsi: çətin

İstinad: [http://unec.edu.az/application/uploads/2015/05/mamedova\\_ulviya.pdf](http://unec.edu.az/application/uploads/2015/05/mamedova_ulviya.pdf)

219. Mühasibat balans bərabərliyini elementləri:

A) Aktivlər

B) Əsas vəsaitlər

C) Debitor borclar

D) Xərclər

E) Gəlirlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

220. Kapitala aid deyil:

A) Bölüşdürülməmiş mənfəət

B) Kreditor borclar

C) Nizamnamə fondu

D) Əlavə kapital

E) Dividend

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

221. Öhdəliyi artıran müxabirləşmələr:

- A) Dt Mallar Kt Kreditor
- B) Dt Amortizasiya xərci Kt Yığılmış amortizasiya
- C) Dt Bank Kt Verilmiş Avanslar
- D) Dt Bank Kt Kassa
- E) Dt Bölüşdürülməmiş Mənfəət Kt Dividend

Testin çətinlik dərəcəsi: çətin

İstinad: D.Bağırov, M.Həsənlı. Maliyyə. Bakı, 2011

222. Aktivi artıran müxabirləşmələr:

- A) Dt Kreditor Kt Bank
- B) Dt Əmək haqqı öhdəliyi Kt Bank
- C) Dt Reklam xərci Kt Reklam şirkəti
- D) Dt Dividend Kt Hesablaşma hesabı
- E) Dt Bank Kt Kreditor

Testin çətinlik dərəcəsi: çətin

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

223. Pul vəsaitləri dedikdə nəzərdə tutulur:

- A) Verilmiş avanslar
- B) Debitor borclar
- C) Nağdpul vəsaitləri
- D) Alınmış avanslar
- E) Kapital qoyuluşu

Testin çətinlik dərəcəsi: orta

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

224. Debet yazılışı aşağıdakı hesab qalıqlarının artırır:

- A) Pul vəsaitləri
- B) Hesablanmış əmək haqqı
- C) Kreditor Borclar
- D) Dividend
- E) Nizamnamə Fondu

Testin çətinlik dərəcəsi: asan

İstinad: 2019\_acca\_dipifrs\_study\_text.pdf

225. Əsas maliyyə bərabərsizlikləri:

- A) Aktivlər = Öhdəliklər + Kapital
- B) Kapital = Kapitala qoyuluş - Dövrün sonuna bölüşdürülməmiş mənfəət
- C) Kapital = Öhdəliklər + Aktivlər
- D) Kapital = Gəlir - Xərc
- E) Aktivlər = Öhdəliklər + Kapital+Gəlir

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://innab.org/mh2-maliyy%C9%99-hesabatlarinin-isl%C9%99m%C9%99-prinsipl%C9%99ri-2/>

226. Maliyyə hesabatını tərtib etmək üçün zəruri sayılan ilk informasiyalar:

- A) Əmək haqqı cədvəli formalaşır
- B) Baş kitab formalaşır
- C) T hesab formalaşır
- D) Subhesablar qalıqlar formalaşır
- E) Borc qalıqları formalaşır

Testin çətinlik dərəcəsi: asan

İstinad: Ə.Salahov. Mühasibat uçotu və mühasibat tapşırıqları. Bakı, 2014

227. Maliyyə uçotu idarəetmə uçotundan fərqli olaraq dövlət tərəfindən tənzimlənir. Hazırda maliyyə uçotunun normativ tənzimlənməsini aşağıdakı hansı sistem həyata keçirir?

- A) Beynəlxalq Mühasibat Uçotu Standartları
- B) Nizamnamə qaydaları
- C) Vergilər Nazirliyinin qərarları
- D) Azərbaycan Respublikasının Qanunları
- E) Beynəlxalq mühasibat standartı şurası

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Q.Abbasov. Mühasibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

228. Maliyyə uçotunun formalaşdırdığı informasiyadan istifadə edənlərin əsas məqsədi:

- A) Müəssisənin Əsas vəsaitləri haqda məlumat əldə etmək
- B) Müəssisənin debitor borcları haqda məlumat əldə etmək
- C) Müəssisənin kapitalı haqda məlumat əldə etmək
- D) Müəssisənin ödəmə qabiliyyəti haqqında məlumat əldə etmək
- E) Müəssisənin əmlakının vəziyyəti

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Q.Abbasov. Mühasibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

229. Maliyyə uçotu ilə idarəetmə uçotunun eyni kökdən qaynaqlandığını, onlar arasında çoxlu oxşar cəhətlərin mövcud olduğunu tezis şəklində aşağıdakı kimi formulə etmək olar:

- A) Bir yarım sistemin formalaşdırdığı informasiya digər yarım sistemin formalaşdırdığı informasiyanın paralel təsviridir
- B) Hər iki yarım sistemdə informasiyanın formalaşdırılması vahid ümummetodoloji prinsiplər, qaydalar və metodlar əsasında həyata keçirilir
- C) Bir yarım sistemin formalaşdırdığı informasiya digər yarım sistemin formalaşdırdığı informasiyanın mənbəyidir
- D) Hər iki yarım sistemdə informasiyanın formalaşdırılması yerli qanunvericiliklə tənzimlənir
- E) Hesabatlar eyni anda tərtib olunur

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Q.Abbasov. Mühəsibat uçotunun nəzəriyyəsi. Bakı, 2014

230. Yerli Xəzinədarlıq orqanı, Büdcə təşkilatları, Dövlət xəzinədarlıq Agentləri aşağıdakı hansı qaydalara riayət etməlidirlər?

- A) Maliyə hesabatlarını tərtib edilməsini
- B) Aktivlərin idarə olunması
- C) Daxili siyasətin tətbiqinə nəzarət edilməsi
- D) Bank qaydaları və maliyyələşmə mexanizmi
- E) BMU qaydalarına riayət edilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/10609>

231. Xəzinədarlıq sisteminin II mərhələsinin tətbiq olunduğu rayonlarda milli valyuta ilə aşağıdakı hansı büdcə hesabları bağlanılır?

- A) N 150 - Yerli büdcənin gəlirləri və xərcləri
- B) N 100 - Respublika büdcəsinin gəlirləri
- C) N 140 - Respublika büdcədən kənar vəsait
- D) N 110 - Respublika büdcəsinin gəlirləri
- E) N 131 - Respublika büdcəsinin dərəcəsi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/10609>

232. "Respublika gəlirləri" XHK aiddir:

- A) Respublika gəlirləri
- B) Xidmətdən daxilolmalar
- C) Reklamdan daxilolmalar
- D) Konsultasiyadan daxilolmalar
- E) Satışdan daxilolmalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: <http://www.e-qanun.az/framework/10609>

233. Hazırda DXA üçün aşağıdakı hansı xərc XHK-ları nəzərdə tutulmuşdur?

- A) Reklam xərclərinin ödənilməsi
- B) Digər xərclərin-əsas məbləğlərin ödənilməsi
- C) Əmək haqqı fonduna ödəniş
- D) Kreditor borcların-əsas məbləğlərin ödənilməsi
- E) Xəzinədarlıq vekselləri-əsas məbləğlərin ödənilməsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/10609>

234. İqtisadi elementlər xərclər bölünür:

- A) Geri qaytarılmış materialların dəyəri çıxılmaqla material xərcləri
- B) Marketing xərcləri
- C) İnzibati xərclər
- D) Kommunal xərclər
- E) Digər kapital xərcləri

Testin çətinlik dərəcəsi: orta

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

235. Kalkulyasiya maddələri xərclər bölünür:

- A) Marketing xərcləri
- B) Xammal və materiallar
- C) İnzibati xərclər
- D) Maliyyədə çalışan işçilərin əmək haqları
- E) İqtisadi köçürmələr

Testin çətinlik dərəcəsi: orta

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

236. Adətən büdcənin icrasına nəzarət edən aşağıdakı əsas prosedurları ayırd edilir:

- A) Ödənişlərin, maliyyə nəticələrinin və kapitalın idarə edilməsi
- B) Sistemin qurulması
- C) Maliyyə düzəlişləri
- D) Əməliyyat planlaşdırması və uçot
- E) Xərclərin analizi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

237. Şirkətə planlaşdırılan ödənişlər maliyyə direktoru tərəfindən təsdiqlənmiş müraciətlər əsasında həyata keçirilməlidir, bunlar:

- A) Ödənişin məqsədi
- B) İdarə məqsədi
- C) Ödənişin məbləği
- D) Ödənişin növü

E) Həyata keçirilmə forması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

238. Aşağıdakı elementləri özündə cəmləşdirən büdcə prosedurunun dəqiq tənzimlənməsi olmadan bir şirkətdə büdcə planlaşdırması və nəzarətinin tam fəaliyyətini təsəvvür etmək mümkün deyil:

- A) Büdcə tərtibinin forması
- B) Büdcə tərtibinin qaydaları və müddətləri
- C) Büdcənin icrası qaydaları
- D) Büdcənin analiz qaydası
- E) Büdcənin hesablanma qaydası

Testin çətinlik dərəcəsi: asan

İstinad: Б.Скарлет. Управление эффективностью операции.

239. ...., ..... və ..... müəssisənin idarə olunması sisteminə daxildir.

A) Planlaşdırma

B) Büdcələmə

C) Analiz etmə

D) Qeydiyyat alma

E) Nəzarət

Testin çətinlik dərəcəsi: orta

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

240. Uçot informasiyasının əsası aşağıdakı üç kateqoriyadan birinə aid edilə biləcək rəqəmlərdən ibarət məlumatlar təşkil edir:

A) Pul hərəkəti haqqında hesabat

B) Kapitalda dəyişiklik haqqında hesabat

C) Xərclər haqqında hesabat

D) Gəlirlər haqqında hesabat

E) Maliyyə və vergi hesabatları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

241. İdarəetmə uçotu — ..... uçotunun əsas məqsədi ..... doğru qərarlar verməsi üçün ..... təqdim etmək.

A) Maliyyə

B) Müəssisə Təchizatçılarının

C) Mühasibat

D) Vergi orqanlarının

E) Analiz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: CIMA Paper C01 (Syllabus (2006). "Fundamentals of Management Accounting".

242. Uzunmüddətli qiymətləndirilmiş öhdəliklərin uçotu Hesablar Planının 41-ci maddəsində əks etdirilir. Bu maddə aşağıdakı hesablar açılır:

- A) "İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər"
- B) "Uzunmüddətli bank kreditləri"
- C) "Maliyyə icarəsi uzunmüddətli öhdəliklər"
- D) "Digər uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər"
- E) "İşçilər üçün uzunmüddətli bank kreditləri"

Testin çətinlik dərəcəsi: orta

İstinad: <http://www.e-qanun.az/framework/34909>

243. Tikinti müqavilələri uzunmüddətli kreditor borcları yarandıqda ..., ..., ... №li hesabların müvafiq subhesablarının debeti və 433 №li hesabın müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.

- A) 113
- B) 114
- C) 200
- D) 245
- E) 111

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

244. İşçilər üçün qısamüddətli bank kreditləri ödənildikdə 502 №li hesabın müvafiq subhesablarının debeti və 221, 223, 224 №li hesabların müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.

- A) 221
- B) 226
- C) 228
- D) 229

E) 230

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

245. Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklərin yerinə yetirilməsi zamanı görülən işlər və ya göstərilən xidmətlər 515 №li hesabın müvafiq subhesablarının debeti və .... , ..... , ..... №li hesabların müvafiq subhesablarının krediti mühasibat yazılışı verilir.

A) 221

B) 531

C) 325

D) 341

E) 435

Testin çətinlik dərəcəsi: çətin

İstinad: <http://www.e-qanun.az/framework/34909>

246. İşçilərə ilkin təlimatı kim keçir?

A) Əməyin mühafizə şöbəsinin mühəndisi

B) Əməyin mühafizəsi şöbəsinin rəisi

C) Sahə və ya işin rəhbəri

D) Həmkarlar ittifaqı komitəsinin sədri

E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

247. İşçilərə ilkin təlimat harda keçirilir?

A) Baş mühəndisin yanında

B) İşçinin göndərildiyi sahədə

C) Həmkarlar ittifaqı komitəsində

D) Əməyin mühafizəsi otağında

E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

248. İş yerlərində əmək şəraiti dəyişərsə və ya hər hansı bir bədbəxt hadisə baş verərsə bu zaman işçilərə hansı təlimat keçirilməlidir?

A) Təkrar təlimat

B) İlkin təlimat

C) Növbədənənar təlimat

D) Birdəfəlik təlimat

E) Giriş təlimat

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

249. İş yerində təlimat öz növbəsində hansı təlimatlara bölünür?

A) İlkin, giriş və növbədənənar

B) İlkin, vaxtaşırı, növbədənənar və birdəfəlik

C) Giriş, vaxtaşırı, birdəfəlik və növbədənənar

D) Giriş, vaxtaşırı və növbədənənar

E) Giriş, ilkin, vaxtaşırı, birdəfəlik və növbədənənar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

250. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində gündəlik normal iş vaxtının müddəti neçə saatdır?

A) 8 saatdan artıq olmamalıdır

B) 10 saatdan artıq olmamalıdır

C) 7 saatdan artıq olmamalıdır

D) 5 saatdan artıq olmamalıdır

E) 6 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

251. Normal əmək və istirahət rejiminə riayət edilməsinə uyğun 5 günlük iş həftəsində həftəlik normal iş vaxtının müddəti neçə saatdır?

A) 40 saatdan artıq olmamalıdır

B) 35 saatdan artıq olmamalıdır

C) 36 saatdan artıq olmamalıdır

D) 33 saatdan artıq olmamalıdır

E) 45 saatdan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: S.Məmmədov, İ.Cavadova, A.Bəkirov. Əmək münasibətini tənzimləyən sənədlər. Bakı, 2005. Səh. 233

252. Təhlükəli və zərərli amillər hansı qruplara bölünür?

A) Kimyəvi, bioloji və psixofizioloji

B) Sosioloji, kimyəvi, bioloji və psixofizioloji

C) Bioloji və psixofizioloji

D) Fiziki və kimyəvi və psixofizioloji

E) Fiziki, kimyəvi, bioloji və psixofizioloji

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

253. İş yerlərində attestasiyanın keçirilməsi neçə müddətdən bir aparılır?

A) İki ildə bir dəfədən az olmayaraq

B) Dörd ildə bir dəfədən az olmayaraq

C) Üç ildə bir dəfədən az olmayaraq

D) Beş ildə birdəfədən az olmayaraq

E) İldə bir dəfədən az olmayaraq

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

254. Qadınlar üçün əllə daşınan yüklərin yüklənib boşaldılması və daşınması zamanı çəkisi maksimum nə qədər olmalıdır ?

A) 25 kq-dan artıq olmamalıdır

B) 15 kq-dan artıq olmamalıdır

C) 30 kq-dan artıq olmamalıdır

D) 50 kq-dan artıq olmamalıdır

E) 10 kq-dan artıq olmamalıdır

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

255. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrədən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

A) 80 metrədən artıq olduqda

B) 40 metrədən artıq olduqda

C) 60 metrədən artıq olduqda

D) 100 metrədən artıq olduqda

E) 120 metrədən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

256. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

A) Yüklərin qaldırıldığı meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda

- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

257. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır
- D) 1 metrdən az olmamalıdır
- E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

258. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

- A) Dezaktivasiya vasitələri
- B) Səsboğən
- C) İzoləedici örtüklər və qurğular
- D) Hermetikləşdirici qurğu
- E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

259. Yer səthindən 2 metrədən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

- A) Rezin əlcəkdən
- B) Xüsusi çəkmələrdən
- C) Qulaqcıqdan
- D) Eynəkdən
- E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

260. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

- A) Şlanqlı əleyhqazlardan
- B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan
- C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən
- D) Resperatorlar, əleyhqazlar və eynəkdən
- E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

261. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şina qoyub tərpənməz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

262. Bədbəxt hadisə nədir?

- A) Texniki qurğuların dayanması, yaxud nasazlığı
- B) İşçinin və ya işçilərin iş yerlərində aldığı xəsarətdir
- C) Texnoloji rejiminin pozulması
- D) Nəzarət edilə bilməyən partlayış və yanğın
- E) Təhlükəli maddələrin ətraf mühitə yayılması

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

263. İstehsalat təhlükəsi və ya zərərli amillərin təsirinin qarşısını alan və ya azaldan vasitələr necə adlanır?

- A) Təhlükəsizlik vasitələri
- B) Mühafizə vasitələri
- C) Kollektiv vasitələri
- D) Xilasetmə vasitələri
- E) Xəbərvermə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Əməyin mühafizəsi və Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunları

264. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

265. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğını söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

266. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)  
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

267. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

268. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik
- C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik
- D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik
- E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

269. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

- A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli
- B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı
- D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli
- E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

270. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

- A) Peşə xəstəliyi
- B) Sarılıq xəstəliyi
- C) Sətəlcəm xəstəliyi
- D) Şəkər xəstəliyi

E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

271. Hansı hündürlükdən başlayaraq "Yüksəklikdə görülən işlər" anlayışı qüvvəyə minir?

A) 3.0 m

B) 2.5 m

C) 5.0 m

D) 1.8m

E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

272. Kollektiv mühafizə vasitələri nədir?

A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr

B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr

C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

273. Təxliyyə (köçürmə) planları hansı binalarda tərtib olunur?

A) 10 nəfərdən çox insan olan

B) 100 nəfərdən çox insan olan

C) Hamısında

D) 17 nəfərdən çox insan olan

E) 27 nəfərdən çox insan olan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

274. Yanğınsöndürmə vasitələrindən istifadə qaydalarını kimlər bilməlidirlər?

A) Sex rəisi

B) Fəhlələr və aparatçılar

C) Qulluqçular

D) Fəhlə və qulluqçuların hamısı

E) Ustalar və çilingərlər

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

275. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B) Sex rəisi

C) Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

276. Yanğın təhlükəsizliyinə aid olan normativ sənədlər:

A) Standartlar, yanğın təhlükəsizliyi normaları, qaydaları və təlimatları

B) Dövlət Əmək Müfəttişliyi Xidməti haqqında Əsasnamə

C) Sanitariya-epidemioloji qaydalar haqqında Əsasnamə

D) Həmkarlar ittifaqının nizamnaməsi

E) Aktlar, xidməti yazılar və texniki təhlükəsizlik qaydaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı, 1997

277. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

A) Slaydoskopdan, telefondan, printerdən

B) Kompüterdən, printerdən. Proyektordan

C) Kompüterdən, telefondan, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

278. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

279. Binalarda yanğına qarşı nə olmalıdır?

A) Pilləkan qəfəsində dəmir qapı

B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitləri

C) Təlimatın keçirilməsi üçün xüsusi otaq

D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi

E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

280. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

281. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

282. Fərdi mühafizə vasitələri hansılardır?

- A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri
- B) Görmək və eşitmək üçün mühafizə vasitələri
- C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri
- D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri
- E) İtdən və ilandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999